

TEST: 1232#01#Y15#01 -500

Test	1232#01#Y15#01 -500
Fənn	1232 - Ümumi yerşünaslıq
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	50
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

Bölmə: 1 1 03

Ad	1 1 03
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yerin ekvatorndan qabarıq qütblərdən isə batıq olmasını təsdiq edən nədir? (Çəki: 1)

- ☐ Yer kürəsində su ilə quru nisbəti;
- ☐ Yerin öz oxu ətrafında qərbdən Şərqə doğru fırlanması
- ☒ Yerin orbit müstəvisinə 66,5 meyilli olması;
- ☐ Ekvatorial və qütb radiusunun uzunluq fərqi;
- ☐ Ekvatorda qalxan hava axınlarının mövcud olması.

Sual: Müvafiq olaraq ən qədim və ən cavan geoloji eraları müəyyən edin? (Çəki: 1)

- ☐ Kaynozoy və Mezozoy
- ☐ Arxey və Mezozoy
- ☐ Paleozoy və Kaynozoy
- ☒ Arxey və Kaynozoy
- ☐ Paleozoy və Arxey

Sual: Düzgün olan ifadəni seçin: (Çəki: 1)

- ☐ Yerin dərinliyinə doğru getdikcə temperatur və təzyiq azalır
- ☐ Karpat, Atlas, Pamir və And dağları Hertsin dağəmələgəlməsində yaranmışdır
- ☐ Buzlaqların dağıdıcı fəaliyyətinə abraziya deyilir
- ☐ İntruziv süxurlar canlı orqanizmlərin fəaliyyəti nəticəsində yaranır
- ☒ Litosfer təvəllərinin toqquşma zonalarında seysmik proseslər aktiv olur

Sual: Müvafiq olaraq ekzarasiya, eol və eroziya prosesi nəticəsində yaranan relyef formaları: (Çəki: 1)

- ☐ Kar, dyun, barxan
- ☐ Təknəvari dərə, terras, dyun

- ☒ Kar, barxan, kanyon
 - ☐ Təknəvari dərə, çay dərəsi, dyun
 - ☐ Moren tirəsi, vadi, kanyon
-

Sual: Kaynozoy erasında baş verən mühüm hadisələr: 1. Alp dağ əmələ gəlməsi 2. 4-cü dövr buzlaşması 3. Yer qabığının yaranması 4. Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması 5. Dəmir filizi və daş kömürün əmələ gəlməsi 6. İlk qırıq-faylı dağların yaranması (Çəki: 1)

- ☐ 2,4,5
 - ☐ 1,5,6
 - ☐ 1,3,6
 - ☒ 1,2,4
 - ☐ 1,2,5
-

Sual: Şelf sahəsinin daha çox sahə tutduğu okeanlar: (Çəki: 1)

- ☐ Hind və Şimal Buzlu
 - ☐ Sakit və Hind
 - ☒ Şimal Buzlu və Atlantik
 - ☐ Qara və Hind
 - ☐ Hind və Atlantik
-

Sual: Orta hündürlüklü dağları müəyyən edin: 1. Appalaç. 2.Ural. 3.Karpat. 4.Atlas. 5.Qafqaz (Çəki: 1)

- ☐ 1,2
 - ☒ 2,3
 - ☐ 4,5
 - ☐ 3,4
 - ☐ 1,5
-

Sual: Qış gündönümü günü üçün xarakterik deyil: (Çəki: 1)

- ☐ Günəş cənub tropiki üzərində zenitdə olur
 - ☐ Cənub yarımkürəsində qış başlayır
 - ☐ Şimal qütb dairəsində qütb gecəsi olur
 - ☒ Şimal yarımkürəsində yay fəsli başlayır
 - ☐ Cənub yarımkürəsində ən uzun gündüz başlayır
-

Sual: Yerin fırlanma oxunun yer səthi ilə kəsişmə nöqtələrinə nə deyilir: (Çəki: 1)

- ☐ Maqnit qütbləri
 - ☐ ekvator
 - ☐ meridian
 - ☒ coğrafi qütblər
 - ☐ paralel
-

Sual: Şimal mülayim iqlim qurşağının iqlim tipləri 1.Dəniz 2.Musson 3.Aralıq dənizi 4.Kontinental 5.İl boyu bərabər rütübətli 6.Mülayim kontinental (Çəki: 1)

- ☐ 1,3,5,6
 - ☐ 2,4,5,6
 - ☐ 1,2,3,4
 - ☐ 3,4,5,6
 - ☒ 1,2,4,6
-

Sual: Müxtəlif xüsusiyyətli hava kütlələrini ayıran sərhəd necə adlanır? (Çəki: 1)

- ☒ Cəbhə
 - ☐ Siklon
 - ☐ Qurşaq
 - ☐ Amplitud
 - ☐ Antisiklon
-

Sual: Yerin işıqlanması hansı istinamətdə olur: (Çəki: 1)

- ☐ Şimal-Şərqdən cənub-qərbə
- ☐ Şimal-Şərqdən qərbə

- ☒ Qərbdən Şərqə
- ☐ Cənub-Şərqdən Şimal-qərbə
- ☐ Şərqdən qərbə

Sual: Atmosfer cəbhələri nədir: (Çəki: 1)

- ☐ qonşu su kütlələri arasında sərhəddir
- ☐ atmosferdə qonşu təbəqələrini ayıran sərhəddir
- ☒ müxtəlif xüsusiyyətli hava kütlələrini ayıran sərhəddir
- ☐ işıqlanma qurşaqlarını ayıran enliklərdir
- ☐ qonşu çay hövzələrini ayıran xətdir

BÖLMƏ: 1 1 02

Ad	1 1 02
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Litosferi əmələ gətirən təbəqələr hansılardır? (Çəki: 1)

- ☐ Üst mantiya, alt mantiyanın üst hissəsi;
- ☐ Yer qabığı, mantiya, nüvə;
- ☐ Alt mantiya, üst mantiya;
- ☐ Mantiya xarici nüvə;
- ☒ Yer qabığı, üst mantiyanın bərk hissəsi.

Sual: Yerin daxili təbəqələrini düzgün sıralayın: (Çəki: 1)

- ☒ yer qabığı, mantiya, nüvə;
- ☐ nüvə, mantiya, litosfer;
- ☐ Mantiya, yer qabığı, nüvə;
- ☐ Astenosfer, biosfer, nüvə;
- ☐ yer qabığı, termosfer, alt nüvə.

Sual: Materik yer qabığı hansı qatlardan ibarətdir? (Çəki: 1)

- ☐ Çökmə, kvarsit, mantiya;
- ☒ Çökmə, qranit, bazalt;
- ☐ Mantiya, nüvə, astenosfer;
- ☐ Litosfer, tektonosfer, nüvə;
- ☐ Qranit, bazalt, litosfer.

Sual: Materik qabığının əsas qatı necə adlanır? (Çəki: 1)

- ☐ Mantiya;
- ☐ Çökmə;
- ☐ Litosfer;
- ☐ Nüvə;
- ☒ Qranit.

Sual: Yer qabığını əmələ gətirən təbəqələr hansılardır? 1.Bazalt. 2. Mantiya. 3. Qranit. 4. Nüvə. 5. Çökmə. (Çəki: 1)

- ☐ 1,2,3;
- ☒ 1,3,5;
- ☐ 1,2,4;
- ☐ 2,4,5;
- ☐ 3,4,5.

Sual: Yer qabığı hansı təbəqələrdən ibarətdir: 1. Bazalt 2. Mantiya 3. Qranit 4. Nüvə 5. Çökmə (Çəki: 1)

- ☐ 1,2,3
- ☐ 1,2,4

- ☒ 1,3,5
 - ☐ 2,4,5
 - ☐ 3,4,5
-

Sual: Üzvi mənşəli süxurları müəyyənləşdirin: 1. Bazalt 2.Qonur kömür 3.Boksit 4. Neft 5.Mərmər 6.Torf (Çəki: 1)

- ☐ 1, 2, 6
 - ☐ 3, 4, 5
 - ☐ 1, 3, 5
 - ☒ 2, 4, 6
 - ☐ 2, 4, 5
-

Sual: Ekzoqen mənşəli relyef formalarını müəyyən edin: 1. Barxan 2.Krater 3.Antiklinal 4.Yarğan 5.Terras 6.Qraben (Çəki: 1)

- ☐ 2, 3, 5
 - ☐ 3, 4, 5
 - ☐ 1, 4, 6
 - ☐ 2, 4, 6
 - ☒ 1, 4, 5
-

Sual: Paleozoy erasında yaranmış dağlar: 1. Qafqaz 2. Əjdaha 3.Böyük Suayırıcı 4. Atlas 5.Kordilyer 6.Skandinaviya (Çəki: 1)

- ☐ 2, 5, 6
 - ☐ 1, 2, 3
 - ☐ 1, 4, 5
 - ☐ 1, 3, 5
 - ☒ 2, 3, 6
-

Sual: Kaynazoy erasında əmələ gələn dağlar : (Çəki: 1)

- ☐ Ural, Karpat, Altay
 - ☐ Tyan-Şan, Hindiquş , Kar
 - ☐ Kopetdağ, Pamir, Sayan
 - ☐ Pireney, Ural, Əjdaha
 - ☒ Alp, Qafqaz, Himalay
-

Sual: Paleozoy erasında formalaşan dağlar: (Çəki: 1)

- ☐ Sayan, Kopetdağ, Apenin
 - ☐ Böyük Suayırıcı,Karpat, Atlas
 - ☐ Əjdaha, Himalay, Ural
 - ☐ Skandinaviya, Qafqaz, Kap
 - ☒ Ural, Altay, Appalaç
-

Sual: Paleozoy erasına aid olmayan dövrlər: (Çəki: 1)

- ☐ Perm, Neogen
 - ☐ Kembri, Daş kömür
 - ☒ Trias, Paleogen
 - ☐ Ordovik, Kembri
 - ☐ Silur, Devon
-

Sual: Kaynozoy erasında formalaşan dağlar: (Çəki: 1)

- ☐ Himalay,Altay, Böyük Suayırıcı
 - ☐ Kordilyer, Kap, Sayan
 - ☐ Pamir, Appalaç, Appenin
 - ☐ Qafqaz, Skandinaviya,Əjdaha
 - ☒ Atlas, And, Karpat
-

Sual: Paleozoy erasına aid olan dağəmələgəlmə mərhələləri: (Çəki: 1)

- ☐ Baykal, Kimmeri
- ☐ Kimmeri, Alp

- ☐ Kimmeri, Kaledon
- ☒ Kaledon, Hertsin
- ☐ Baykal, Hertsin

Sual: Eol prosesləri nəticəsində yaranan relyef formaları: (Çəki: 1)

- ☐ Yarğanlar, barxanlar
- ☐ Deltalar, mağaralar
- ☐ Kanyonlar, karst qifaları
- ☐ Estuarilər, dyunlar
- ☒ Barxanlar, dyunlar

Sual: Eyni geoloji eraya aid olan dövrləri müəyyən edin? 1. Trias. 2. Devon. 3. Silur. 4. Paleogen. 5.Yura. 6. Perm. (Çəki: 1)

- ☒ 2,3,6
- ☐ 1,2,4
- ☐ 2,4,6
- ☐ 1,4,5
- ☐ 1,3,5

Sual: Hansı geoloji dövr Paleozoy erasına aid deyil? (Çəki: 1)

- ☐ Perm
- ☐ Kembri
- ☒ Trias
- ☐ Ordovik
- ☐ Silur

Sual: Qranit lay bazalt laydan hansı qatla ayrılmışdır? (Çəki: 1)

- ☒ Konrad qatla
- ☐ Nüvə qatla
- ☐ Bazalt qatı ilə
- ☐ Moxoroviç sətbi ilə
- ☐ Qranit qatla.

Sual: Mütləq hündürlüyü daha az olan ovalıq: (Çəki: 1)

- ☐ Amazon
- ☐ Missisipi
- ☒ Xəzəryanı
- ☐ Orta Dunay
- ☐ Hind-Qanq

Sual: Zirvələr 1000 m-dən hündürə qalxmayan dağlar necə adlanır? (Çəki: 1)

- ☐ ovalıq
- ☐ yayla
- ☐ hündür dağlar
- ☒ alçaq dağlar
- ☐ yüksəklik

BÖLMƏ: 3 2 03

Ad	3 2 03
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Materiklərdə və okeanlarda Yer qabığı ilə mantiya arasında sərhəd hansı səth üzrə keçir? (Çəki: 1)

- ☐ Konrad səthi

- ☐ Bazalt qatı
 - ☐ Qranit qatı
 - ☒ Moxroviçiç səthi
 - ☐ Litosfer təbəqəsi
-

Sual: (Çəki: 1)

Dərinliyə doğru temperturun 1°C artması necə adlanır?

- ☐ vulkanizm
 - ☐ metamorfizm
 - ☒ geotermik pillə
 - ☐ Maqmatizm
 - ☐ Geotermik qradiyent
-

Sual: Ekvatorial sıraya aid olan materikləri seçin: 1. Şimali Amerika. 2. Afrika. 3. Antraktida. 4. Cənubi Amerika. 5. Avstraliya. 6. Avrasiya. (Çəki: 1)

- ☐ 1,2,3
 - ☒ 2,3,5
 - ☐ 3,4,6
 - ☐ 1,3,5
 - ☐ 2,4,6
-

Sual: Kaynozoy erasının dövrləri: (Çəki: 1)

- ☐ Neogen, Trias, III dövr
 - ☐ Antropogen, Paleogen, Kaledon
 - ☒ Paleogen, Neogen, IV dövr
 - ☐ Kembri, Yura, Neogen
 - ☐ Təbaşir, Paleogen, Antropogen
-

Sual: Lavraziya və Qondvana materiklərinin parçalanması baş vermişdir: (Çəki: 1)

- ☐ paleoqendə və kaynozoyda
 - ☐ mezozoyda və arxeydə
 - ☐ kaynozoyda və mezozoyda
 - ☒ mezozoyda və paleoqendə
 - ☐ təbaşirdə və 1V-dövrə
-

Sual: Havanın elementləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ külək, havanın temperatur, təzyiq
 - ☐ orta illik temperatur, günəş radiasiyası, buludluluq
 - ☒ havanın temperaturu, rütubət, təzyiq
 - ☐ külək, günəş radiasiyası, rütubət
 - ☐ buludluluq, atmosfer təzyiqi, illik temperatur amplitudası
-

Sual: Ozon təbəqəsinin rolu: (Çəki: 1)

- ☐ yer səthində buxarlanmanı artırır
 - ☐ yer səthində yağıntıların yaranmasına kömək edir
 - ☒ yer səthini ultrabənövşəyi şüalardan qoruyur
 - ☐ yer səthinin soyumasının qarşısını alır
 - ☐ istiliyin zonal paylanması qarşısını alır
-

Sual: Atmosfer cəbhələri nədir: (Çəki: 1)

- ☐ qonşu su kütlələri arasında sərhəddir
 - ☐ atmosferdə qonşu təbəqələrini ayıran sərhəddir
 - ☒ müxtəlif xüsusiyyətli hava kütlələrini ayıran sərhəddir
 - ☐ işıqlanma qurşaqlarını ayıran enliklərdir
 - ☐ qonşu çay hövzələrini ayıran xətdir
-

Sual: Qış mussonlarının istiqamətini tapın: (Çəki: 1)

- ☐ dağın yamacından zirvəsinə doğru
 - ☒ qurudan-okeana doğru
 - ☐ dağın zirvəsindən ətəyinə doğru
 - ☐ çayın mənbəyindən mənsəbinə doğru
 - ☐ okeandan quruya doğru
-

Sual: Yay mussonlarının istiqamətini müəyyən edin: (Çəki: 1)

- ☐ qurudan-dənizə doğru
 - ☐ dağın ətəyindən-zirvəsinə doğru
 - ☒ dənizdən-quruya doğru
 - ☐ dağın zirvəsindən-dağın ətəyinə doğru
 - ☐ çayın sahilindən-dağın ətəyinə doğru
-

Sual: Soyuq cərəyanlar qrupunu müəyyən edin: (Çəki: 1)

- ☐ Braziliya, Florida, Nordkap
 - ☐ Norveç, Şimal passat, Kanar
 - ☐ Qviana, Qalfstrim, Florida
 - ☒ Peru, Folklend, Kanar
 - ☐ Şimal Sakit okean, Peru, Mozambik
-

Sual: Dünya okeanında aktiv üzən heyvanlar necə adlanır? (Çəki: 1)

- ☐ zooplankton
 - ☐ bentos
 - ☒ nekton
 - ☐ abissal
 - ☐ fitoplankton
-

Sual: Buzlaq mənşəli göllər: (Çəki: 1)

- ☐ Aral, Baykal, Taymur
 - ☐ Urmiya, Cad, Baykal
 - ☐ İssikkul, Balxaş, Xəzər
 - ☒ Venera, Böyük Ayı, Böyük Qul
 - ☐ Urmiya, Eyr, İssikkul
-

Sual: Okean sularında « sərbəst üzə bilməyən» orqanizmlər adlanır: (Çəki: 1)

- ☐ hümus
 - ☐ bentos
 - ☐ nekton
 - ☒ plankton
 - ☐ bedlend
-

Sual: Yer səthinin nahamarlığının məcmuyu adlanır: (Çəki: 1)

- ☒ Relyef
 - ☐ çay dərəcəsi
 - ☐ dağ zirvəsi
 - ☐ materik yamacı
 - ☐ materik dayazlığı
-

Sual: Okean səthi neftlə çirkləndiyi zaman: (Çəki: 1)

- ☐ Cərəyanların istiqamətini dəyişir
 - ☐ Okean səviyyəsi aşağı düşür.
 - ☐ Suyun duzluluğu artır.
 - ☒ Buxarlanmanın miqdarı artır
 - ☐ Seysmik proseslər güclənir
-

Sual: Günəşin zenitdə müşahidə edildiyi yarımadalar: (Çəki: 1)

- ☒ Malakka, Somali

- ☐ Ərəbistan, Kola
 - ☐ Malakka, Taymir
 - ☐ Hindistan, Skandinaviya
 - ☐ Somali, Labrador
-

Sual: Şimal və cənub tropiki ilə kəsilən materik: (Çəki: 1)

- ☒ Afrika
 - ☐ Avrasiya
 - ☐ Şimali Amerika
 - ☐ Avstraliya
 - ☐ Antarktida
-

Sual: Divergent sərhəddə yerləşən adalar: (Çəki: 1)

- ☒ İslandiya, Azor
 - ☐ Baham, Azor
 - ☐ Kuril, Yapon
 - ☐ Alcut, Saxalin
 - ☐ Madaqaskar, İslandiya
-

Sual: Akkumluyasiya nədir? (Çəki: 1)

- ☒ Suxurların gətirilib çökdürülməsi
 - ☐ Şaxta aşınması
 - ☐ Dağ yamaclarında torpaqların yuyulması
 - ☐ Suxurların parçalanması və yuyulması
 - ☐ Çayın öz dərəsini dərinləşdirməsi
-

Sual: Dərinliyə getdikcə temperaturun hər 100 m-dən bir artma kəmiyyəti necə adlanır? (Çəki: 1)

- ☐ geotermik pillə
 - ☐ denudasiya
 - ☒ geotermik qradiyent
 - ☐ akkumulyasiya
 - ☐ Vulkanizm
-

Sual: Qədim Qondvana və Lavrasiya qurusunun arasında yerləşən okean: (Çəki: 1)

- ☐ Sakit
 - ☒ Tetis
 - ☐ Pangeya
 - ☐ Atlantik
 - ☐ Hind
-

Sual: Yer kürəsində ən dərin depresiya (çökəklik) hesab olunur: (Çəki: 1)

- ☐ Turfan çökəkliyi
 - ☒ Ölü dəniz çökəkliyi
 - ☐ Xəzər sahili ovalıq
 - ☐ Qaragiyə çökəkliyi
 - ☐ Baykal gölü
-

Sual: Mantiyadan ayrılan su necə adlanır? (Sürət 21.05.2014 15:52:35) (Çəki: 1)

- ☒ yuvenil su
 - ☐ kosmik su
 - ☐ dəniz su
 - ☐ nüvə suyu
 - ☐ qranit su
-

Sual: Materiklərin ucqar cənub nöqtələrini müəyyən edin: 1. Maryato. 2. İynə. 3. Bayron. 4. Cənub-Şrq.5. Qalinas. 6. Piay (Sürət 21.05.2014 15:52:54) (Çəki: 1)

- ☒ 1,2,6
- ☐ 3,4,3

- ☐ 2,5,6
- ☐ 4,5,6
- ☐ 1,2,3

BÖLMƏ: 1 2 02

Ad	1 2 02
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Şimal yarımkürəsində yerləşən materiklər qrupu (Çəki: 1)

- ☒ Avrasiya, Şimali Amerika
- ☐ Avstraliya, Cənubi Amerika
- ☐ Afrika, Avrasiya
- ☐ Şimali Amerika, Avstraliya
- ☐ Cənubi Amerika, Afrika

Sual: Cənubi Amerikanın ucqar Şərq və Qərb nöqtələri: (Çəki: 1)

- ☐ Qalinas, Almadi
- ☐ Maryato, Qalinas
- ☐ Mercison, Parinyas
- ☒ Kabu-Branku, Parinyas
- ☐ Piay, Frouerd

Sual: Avstraliyanın ucqar nöqtələri: (Çəki: 1)

- ☐ York, İynə, Almadi, Parinyas
- ☐ Bayron, Qalinas, Celyuskin, Stip-Paynt
- ☐ Stip-Roynt, Maryato, Sent-Carez, Maqkeş
- ☐ Merçison, Degnyav, Bayrd, Almadi
- ☒ York, Cənub-Şərq, Bvyron, Stip-Poynt

Sual: Cənub yarımkürəsinə aid olan materiklər: (Çəki: 1)

- ☐ Avrasiya, Avstraliya
- ☐ Şimali Amerika, Cənubi Amerika
- ☒ Avstraliya, Cənubi Amerika
- ☐ Avrasiya, Cənubi Amerika
- ☐ Şimali Amerika, Avstraliya

Sual: İndoneziyanın yerləşdiyi böyük adalar qrupu: 1. Yava 2.Yeni Zelandiya 3. Tasmaniya 4. Solomon 5. Kalimantan 6.Sumatra (Çəki: 1)

- ☐ 1, 2, 3
- ☒ 1,5,6
- ☐ 1, 2,6
- ☐ 3,4,5
- ☐ 3,5,6

Sual: Köhnə Dünya anlayışına aid olan qitələr: 1. Antarktida 2.Avropa 3.Afrika 4. Avstraliya 5.Asiya 6.Amerika (Çəki: 1)

- ☐ 1,2,3
- ☐ 2,3,4
- ☒ 2,3,5
- ☐ 4,5,6
- ☐ 2,5,6

Sual: Üç yarımkürədə yerləşmiş materiklər: (Çəki: 1)

- ☐ Cənubi Amerika, Şimali Amerika

- ☐ Afrika, Şimali Amerika
 - ☐ Avrasiya, Avstraliya
 - ☒ Antarktida, Cənubi Amerika
 - ☐ Afrika, Antarktida
-

Sual: Avropanın yarımadaıları: (Çəki: 1)

- ☒ Skandinaviya, Pireney, Balkan
 - ☐ Ərəbistan, Çukot, Kaliforniya
 - ☐ Somali, Koreya, Yukatan
 - ☐ Labrador, Hind-Çin, Hindistan
 - ☐ Pireney, Ərəbistan, Hind-Çin
-

Sual: Ekvatorla kəsilən qitələr: (Çəki: 1)

- ☐ Afrika, Antarktida
 - ☒ Amerika, Afrika
 - ☐ Avropa, Avstraliya
 - ☐ Amerika, Avropa
 - ☐ Asiya, Antarktida
-

Sual: Ən «quru» və «rütubətli» materiklərin müvafiq ardıcılığını seçin: (Çəki: 1)

- ☐ Avstraliya, Afrika
 - ☐ Cənubi Amerika, Avrasiya
 - ☐ Şimali Amerika, Antarktida
 - ☒ Avstraliya, Cənubi Amerika
 - ☐ Cənubi Amerika, Afrika
-

Sual: Qeyri-üzvi çökmə süxurlara aiddir: 1. Torf 2.Qum 3.Çınqıl 4.Qranit 5.Kvarsit 6.Gil (Çəki: 1)

- ☐ 4, 5, 6
 - ☐ 3, 4, 5
 - ☐ 2, 4, 6
 - ☐ 1, 4, 5
 - ☒ 2, 3, 6
-

Sual: Dağ yamaclarında torpaqların yuyulması adlanır: (Çəki: 1)

- ☐ Ekzarasiya
 - ☐ Abraziya
 - ☒ Eroziya
 - ☐ Akkumulyasiya
 - ☐ Melioraksiya
-

Sual: Qeyri-filiz mənşəli faydalı qazıntılar: (Çəki: 1)

- ☐ Alunit, təbii qaz, qızıl
 - ☒ Gips, mərmər, travertin
 - ☐ Əhəngdaşı. Kobalt, mis
 - ☐ Mişardaşı, molibden, gümüş
 - ☐ Neft, volfram, qalay
-

Sual: Kimyəvi mənşəli çökmə süxurlara aiddirlər: (Çəki: 1)

- ☐ Neft, təbii qaz, daş kömür
 - ☐ Mərmər, kvarist, qneys
 - ☐ Xörək və kalium duzları, torf
 - ☒ Kalium və xörək duzları, gips
 - ☐ Dəmir filizi, mis, maqnezium
-

Sual: Morenlər hansı təbii prosesin təsirindən əmələ gəlir? (Çəki: 1)

- ☐ Küləyin
- ☐ Səth sularının
- ☐ Dəniz dalğalarının

- ☒ Buzlaqların
 - ☐ Yeraltı suların
-

Sual: Qeyri-üzvi çökmə süxurlara aiddir: (Çəki: 1)

- ☐ Torf, çınqıl, gil
 - ☐ Boz kömür, qum, qranit
 - ☐ Qum, tabaşir, daş kömür
 - ☒ Çınqıl, qum, gil
 - ☐ Çınqıl, daş kömür, qranit
-

Sual: Afrika materikinın ucqar nöqtələri: (Çəki: 1)

- ☐ Əl-Əbyad, Ümid, Mərakeş, Nordkin
 - ☐ Parinyaş, Merçison, Çelyuskin, Almadi
 - ☒ Əl-Əbyad, İynə, Ras-Həfun, Almadi
 - ☐ Stip-Poynt, Roka, Ras-Həfun, York
 - ☐ Baba, Piay, Maryato, İynə
-

Sual: Divergent sərhəddə yerləşən adaları göstərin : 1.Filippin adaları 2.İslandiya adası 3.Müqəddəs Yelena adası 4.Madaqaskar adası 5.Azor adaları 6.Yapon adaları (Çəki: 1)

- ☒ 2,3,5
 - ☐ 1,4,5
 - ☐ 2,5,6
 - ☐ 3,4,6
 - ☐ 1,3,5
-

Sual: Xarici (ekzogen) qüvvələrin üstün təsiri ilə yaranan relyef formalarını seçin: I. Vulkanlar, sinklinallar II. Dyunlar, deltalar III. Terraslar, yarpaqlar IV. Sunamilər, okean cərəyanları V. Horstlar, grabenlər VI. Kanyonlar, meandrlar (Çəki: 1)

- ☐ II, IV, VI
 - ☐ I, V, VI
 - ☒ II, III, VI
 - ☐ I, III, V
 - ☐ I, IV, V
-

Sual: Xarici proseslərin təsirindən süxurların dağılması, yuyulub daşınması və çökdürülməsi müvafiq olaraq adlanır: (Çəki: 1)

- ☐ Ekzarasiya, denudasiya, aşınma
 - ☐ Aşınma, meliorasiya, abraziya
 - ☐ Eroziya, sublimasiya, aşınma
 - ☒ Aşınma, denudasiya,akkumulyasiya
 - ☐ Kondensasiya, eroziya, denudasiya
-

Sual: Karst prosesləri dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ Kar və sirkələrin əmələ gəlməsi
 - ☐ Barxanların əmələ gəlməsi
 - ☒ Süxurların yeraltı və səth sularında həll olması
 - ☐ Torpaqların məhsuldarlığının artması
 - ☐ Qvyalarda kristallik süxurların yığılması
-

Sual: Konvergent sərhəddə yerləşən adaları göstərin: 1. Yapon adaları 2.Filippin adaları 3.Azor adaları 4.İslandiya 5.Aleut adaları 6.Marian adaları (Çəki: 1)

- ☐ 3,5,6
 - ☐ 1, 3,4
 - ☐ 2,4,6
 - ☒ 1,2,5
 - ☐ 2,3,5
-

Sual: Müvafiq olaraq; I Morfostruktur II Morfoskulptur formalarını ardıcıl göstərin: 1.Moren tiresi 2.Qafqaz dağları 3.Dyun 4.Vulkan konusu 5.Nil çayının dərəsi 6.Qraben (Çəki: 1)

- ☐ I - 1,2,3 və II - 4,5,6
- ☐ I- 1,3,5 və II - 2,4,6
- ☐ I - 4,5,6 və II - 1,2,3
- ☐ I -2,4,5 və II - 1,3,6
- ☒ I -2,4,6 və II - 1,3,5

Sual: Süxurlar müvafiq olaraq hansı qruplara uyğun gəlir? I. Kimyəvi 1. Qum 4. Çay daşı II. Qırıntı 2. Gips 5. Xörək duzu III. Üzvi 3. Torf 6. Tabaşir (Çəki: 1)

- ☐ I-3,4; II-1,2; III-5,6
- ☐ I-1,2; II-3,4; III-5,6
- ☒ I-5,6; II-1,4; III-2,3
- ☐ I-5,6 ; II-3,4; III-1,2
- ☐ I-1,3 ; II-2,6; III- 4,5

BÖLMƏ: 5 1 02

Ad	5 1 02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sakit okeana aid olan çökəklikləri müəyyən edin: (Çəki: 1)

- ☒ Yapon, Marian
- ☐ Aleut, Yava
- ☐ Marian, Yava
- ☐ Yava, Puerto-Riko
- ☐ Yava, Aleut

Sual: Hansı yarımkürə materik yarımkürəsi adlanır? (Çəki: 1)

- ☐ Qərb
- ☐ Şərq
- ☒ Şimal
- ☐ Cənub
- ☐ hər ikisi

Sual: Hansı yarımkürə okean yarımkürəsi adlanır? (Çəki: 1)

- ☒ Cənub
- ☐ Şimal
- ☐ Qərb
- ☐ Şərq
- ☐ heç biri

Sual: Kənar dənizlərin düzqün sırasını müəyyən edin: (Çəki: 1)

- ☐ Baltik, Norveç, Fici
- ☐ Yapon, Aralıq, İrlandiya
- ☐ Şərqi Sibir, Bering, Fici
- ☒ Şimal, Norveç, Barens
- ☐ Aralıq, Laptevlər, Qara

Sual: Daxili dənizləri müəyyən edin: (Çəki: 1)

- ☐ Qara, Azov, Şimal, Kara
- ☐ Azov, Baltik, Ağ, Mərmərə
- ☐ Oxot, Bering, Tasman, Mərcan
- ☒ Yava, Sulu, Sulavesi, Banda
- ☐ Bofort, Çukot, Norveç, Barens

Sual: Su kütlələrinin birləşməsi necə adlanır? (Çəki: 1)

- ☒ konverqensiya
- ☐ diverqensiya
- ☐ sublimasiya
- ☐ kondensasiya
- ☐ buxarlanma

Sual: Okeanda üzvü aləm əsasən okeanın üst hissəsində toplanır, bunun səbəbi: (Çəki: 1)

- ☐ Buxarlanma güclü olduğuna görə
- ☒ Günəş şüalarının səthi yaxşı qızdırdığına görə
- ☐ Su səthinin donması
- ☐ Okeanın mineral sərvətlərlə zəngin olması
- ☐ Duzluluğun səthində daha çox olması

Sual: Aralıq dənizi iqlim tipinin yayıldığı ölkələr: (Çəki: 1)

- ☐ Misir, Peru, Albaniya
- ☐ İsrail, Almaniya, İtaliya
- ☐ İran, Türkiyə, Polşa
- ☒ Yunanıstan, Tunis, İspaniya
- ☐ Azərbaycan, Fransa, Belarus

Sual: Baltik dənizi ilə Şimal dənizinin birləşdirən ən qısa yol: (Çəki: 1)

- ☐ Volqa-Baltik kanalı
- ☐ Skaqerrak-Katteqat boğazları
- ☒ Kil kanalı
- ☐ Venern və Vettern gölləri
- ☐ Ağ dəniz-Baltik kanalı

Sual: Avrasiyanın daxili dənizləri: (Çəki: 1)

- ☐ Mərmərə, Aralıq, Bərens
- ☐ Yapon, Cənubi Çin Qara
- ☐ Yava, Egey, Mərmərə
- ☐ Qara, Ərəbistan, Azov
- ☒ Baltik, Qara, Azov

BÖLMƏ: 4 2 01

Ad	4 2 01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Havanın qızmasına yer səthi hansı hündürlüyə qədər təsir göstərir? (Çəki: 1)

- ☐ 50 km
- ☒ 20 km
- ☐ 100 km
- ☐ 85 km
- ☐ 68 km

Sual: -Atmosfer kütləsinin 80%-i cəmlənmişdir. -Hava Su Buxarı ilə zəngindir. Yuxarıdakı ifadələr Atmosferin hansı təbəqəsinə aiddir? (Çəki: 1)

- ☐ Mezosfer
- ☒ Troposfer
- ☐ Ekzosfer
- ☐ Termosfer
- ☐ Stratosfer

Sual: Günəş radiasiyasını az əks etdirən səth örtüyü? (Çəki: 1)

- ☐ Buzlaq
 - ☒ Meşə
 - ☐ Göl
 - ☐ Qum
 - ☐ Qaz
-

Sual: Ekvatordan hər iki tərəfdə yerləşən qurşaq necə adlanır? (Çəki: 1)

- ☐ Soyuq
 - ☐ Qütb
 - ☐ Tropik
 - ☐ Mülayim
 - ☒ İsti
-

Sual: "Albedo" nədir? (Çəki: 1)

- ☐ Səpələnmə radiasiya
 - ☒ Əks olunan radiasiya
 - ☐ Udulan radiasiya
 - ☐ Ümumi radiasiya
 - ☐ Düz radiasiya
-

Sual: Sutka ərzində ən yüksək temperatur nə vaxt müşahidə olunur? (Çəki: 1)

- ☒ günortadan 2-3 saat sonra
 - ☐ günorta saat 12-də
 - ☐ axşamüstü
 - ☐ saat 10-12 arasında
 - ☐ saat 12-yə qədər
-

Sual: Troposfer havasının qızmasına səbəb olan əsas mənbə: (Çəki: 1)

- ☐ vulkanlar
 - ☐ küləklər
 - ☒ yer səthi
 - ☐ ay
 - ☐ buzlaqlar
-

Sual: İllik temperatur amplitudunun daha çox olduğu iqlim qurşağı: (Çəki: 1)

- ☐ Ekvatorial
 - ☐ Subekvatorial
 - ☒ Mülayim
 - ☐ Arktik
 - ☐ Tropik
-

Sual: Sutka ərzində ən yüksək temperatur müşahidə edilir: (Çəki: 1)

- ☐ Səhər gün çıxarkən

☐

12⁰⁰-da

☒

14⁰⁰-15⁰⁰-da

☐

☐ Gün batarkən

BÖLMƏ: 4 2 03

Ad	4 2 03
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Temperatur inversiyası nədir? (Çəki: 1)

- ☐ Ekvatordan qütblərə doğru temperaturun azalması
- ☐ Hündürlüyə doğru temperaturun aşağı düşməsi
- ☐ Sahildən materikin daxilinə doğru temperatur amplitudasının artması
- ☒ Hündürlüyə doğru temperaturun artması
- ☐ Hündürlüyə doğru temperaturun sabit qalması

Sual: Yer səthindən hündürlüyə doğru havanın sıxlığının azalması nəyə səbəb olur? (Çəki: 1)

- ☒ Atmosfer təzyiqinin aşağı düşməsinə
- ☐ Havanın temperaturunun artmasına
- ☐ Buludsuz havanın formalaşmasına
- ☐ «Turş» yağıntıların yağmasına
- ☐ Kəskin kontinental iqlimin formalaşmasına

Sual: «Albedo nədir»? (Çəki: 1)

- ☐ Udulan radiasiya
- ☒ Əks olunan radiasiya
- ☐ Düz radiasiya
- ☐ Səpələnən radiasiya
- ☐ Ümumi radiasiya

Sual: Barik pillə nədir? (Çəki: 1)

- ☐ Hündürlüyə görə temperaturun artması
- ☐ Hündürlüyə görə təzyiqin artması
- ☒ Hündürlüyə görə təzyiqin azalması
- ☐ Aşağıya doğru təzyiqin azalması
- ☐ Aşağıya doğru temperaturun artması

Sual: Barik sistemlər nədir? (Çəki: 1)

- ☒ yüksək və alçaq təzyiq sahələri
- ☐ qütb sahələri, mülayim enliklər
- ☐ ekvatorial sahə, qütblər
- ☐ yüksək təzyiq sahələri, mülayim enliklər
- ☐ tropik enliklər, alçq təzyiq sahələri

Sual: Soyuq havanın dağ yamacı ilə aşağı, isti havanın isə yamac boyu yuxarı qalxması adlanır: (Çəki: 1)

- ☐ advektiv inversiya
- ☒ oroqrafik inversiya
- ☐ yaz inversiyası
- ☐ sıxılma inversiyası
- ☐ frontal inversiya

Sual: Günəş radiyasını daha az əks etdirən səth örtükləri: (Çəki: 1)

- ☐ çəmən, qumluq, qar örtüyü
- ☒ yaşıl çəmən, qara torpaq, meşə
- ☐ su səthi, buzlaq, meşə
- ☐ meşə, bataqlıq, qar örtüyü
- ☐ buzlaq, yaşıl ot, qayalıq

Sual: Materiklərdə buxarlanma nəticəsində yaranan yağıntı necə adlanır: (Çəki: 1)

- ☐ atmosfer axını
- ☒ yerli yağıntı
- ☐ xarici yağıntı
- ☐ cəbhə yağıntısı
- ☐ bulud

Sual: İstixana effektini yaradır: 1.Havadakı karbon qazının artması 2.Atmosfer aerosol miqdarının çoxalması 3.Havada su buxarının artması 4.Eroziyanın güclənməsi 5.Endogen qüvvələrin zəiflənməsi (Çəki: 1)

- ☒ 1,2
- ☐ 1,4
- ☐ 2,3
- ☐ 4,5
- ☐ 3,5

BÖLMƏ: 4 2 02

Ad	4 2 02
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Günəş radiasiyası nə ilə ifadə olunur? (Çəki: 1)

- ☒ Günəş sabiti
- ☐ Solyar iqlim
- ☐ Albedo
- ☐ Radiasiya balansı
- ☐ Radiasiya effekt

Sual: (Çəki: 1)

Ən isti ayın 10^0 C izotermiləri ilə əhatə olunmuş qurşaqlar necə adlanır?

- ☐ Qütb
- ☐ Soyuq
- ☒ Mülayim
- ☐ Tropik
- ☐ İsti

Sual: (Çəki: 1)

Sərhədlərini ən isti ayın 0^0 C izotermiləri ilə əhatə olunmuş qurşaq adlanır:

- ☐ isti
- ☐ mülayim
- ☒ soyuq
- ☐ tropik
- ☐ şaxta

Sual: Atmosferdə temperaturun paylanması başlıca amil: (Çəki: 1)

- ☐ Coğrafi uzunluq
 - ☐ Okeana yaxınlıq
 - ☒ Coğrafi enlik
 - ☐ Relyef
 - ☐ Mütləq hündürlük
-

Sual: Yer səthindən hündürlüyünə doğru temperaturun artması necə adlanır: (Çəki: 1)

- ☐ Relyefin inversiyası
 - ☐ Temperatur amplitudu
 - ☒ Temperatur inversiyası
 - ☐ Temperaturun tonal paylaşması
 - ☐ Temperatur anamoliyası
-

Sual: Quru adiabatik proses nəyə deyilir? (Çəki: 1)



Havanın 100 m qalxdıqca 1°C soyuması



Havanın hər 100 m-də $0,6^{\circ}\text{C}$ düşməsi



Havanın 100 m endikcə 2°C artması



Havanın 1000 m qalxdıqca 6°C soyuması



Havanın 1000 m endikcə 6°C artması

Sual: Yayda sakit və buludsuz havada baş verən inversiya növü hansıdır? (Çəki: 1)

- ☐ frontal inversiya
 - ☐ yaz inversiya
 - ☐ oroqrafik inversiya
 - ☒ radiasiya inversiya
 - ☐ advektiv inversiya
-

Sual: Eyni temperatur və təzyiqə malik olan nöqtələri birləşdirən izoxətlər necə adlanır? (Çəki: 1)

- ☒ izoterm, izobar
 - ☐ izohips, izoqiyet
 - ☐ izoterm, izoqiyet
 - ☐ izobar, izoqalin
 - ☐ izobat, izobar
-

Sual: Eyni temperatur və yağıntıya malik olan nöqtələri birləşdirən izoxətlər necə adlanır? (Çəki: 1)

- ☐ izobat, izobar
 - ☐ izoterm, izobar
 - ☐ izobar, izoqamin
 - ☐ izohips izoqiyet
 - ☒ izoterm, izoqiyet
-

Sual: Sutka ərzində ən aşağı temperatur nə vaxt müşahidə olunur? (Çəki: 1)

- ☐ gecəyarı

- ☐ gün batandan sonra
- ☒ səhərə yaxın günəş çıxmazdan əvvəl
- ☐ gecə saat -24 da
- ☐ axşamlar

Sual: Günəş radiasiyasının maksimum və minimum düşdüyü iqlim qurşaqlarını müəyyən edin: (Çəki: 1)

- ☐ subekvatorial, subarktik
- ☐ ekvatorial, tropik
- ☐ tropik, subarktik
- ☐ mülayim ,ekvatorial
- ☒ tropik, qütb

Sual: Dağların yamacları üzrə havanın yuxarıya hərəkəti zamanı əmələ gələn yağıntı necə adlanır: (Çəki: 1)

- ☐ advektiv yağıntı
- ☐ kondensasiya səviyyəsi
- ☐ sublimasiya səviyyəsi
- ☒ oroqrafik yağıntı
- ☐ buludluluğun yaranması

Sual: Dağ yamaclarında havanın yuxarı qalxması zamanı soyuması nəticəsində yaranır: (Çəki: 1)

- ☒ yamac dumanları
- ☐ dəniz dumanları
- ☐ payız dumanları
- ☐ duman
- ☐ bulud

Sual: Materiklərə okeandan gələn yağıntılar necə adlanır: (Çəki: 1)

- ☐ leysan
- ☐ yerli yağıntı
- ☒ xarici yağıntı
- ☐ bulud
- ☐ atmosfer axını

Sual: Günəş radiasiyasının maksimum və minimum düşdüyü iqlim qurşaqlarını müəyyən edin: (Çəki: 1)

- ☐ subekvatorial, subarktik
- ☐ ekvatorial, tropik
- ☐ tropik, subtropik
- ☐ mülayim, ekvatorial
- ☒ tropik, qütb

Sual: Günəş radiasiyasının maksimum və minimum düşdüyü iqlim qurşaqlarını tapın. (Çəki: 1)

- ☐ Subekvatorial, subantarktik
- ☐ Ekvatorial, tropik
- ☐ Tropik, subarktik
- ☐ Mülayim, ekvatorial
- ☒ Tropik, qütb

Sual: Müvafiq olaraq düz radiasiyanın ən çox və ən az olduğu iqlim qurşaqları: (Çəki: 1)

- ☒ Tropik, qütb
- ☐ Subtropik, mülayim
- ☐ Subekvatorial, arktik
- ☐ Mülayim, tropik
- ☐ Ekvatorial, arktik

Bölmə: 4 3 02

Ad	4 3 02
Suallardan	5
Maksimal faiz	5

Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: (Çəki: 1)

1 m³ havada olan su buxarının qramlarla miqdarı necə adlanır?

- ☐ Mümkün buxarlanma
- ☐ Doymuş hava
- ☒ Mütləq rütubətlik
- ☐ Buxarlanma qabiliyyəti
- ☐ Nisbi rütubətlik

Sual: Rütubətlənmə əmsalinin vahiddən kiçik olduğu ərazilər: (Çəki: 1)

- ☐ Ekvatorial meşələr , Böyük səhra
- ☒ Atakoma səhrası, Böyük səhra
- ☐ Tundra, taz səhrası
- ☐ Liviya səhrası , savannalar
- ☐ Kür-Araz ovalığı, ekvatorial meşələr

Sual: Suyun maye halından qaz halına keçməsi nədir? (Çəki: 1)

- ☒ buxarlanma
- ☐ kondensasiya
- ☐ sublimasiya
- ☐ dolu
- ☐ qar

Sual: Mütləq rütubət nədir: (Çəki: 1)

- ☐ havanın doyması üçün lazım olan su buxarı
- ☐ 1m havada olan kondensasiya nüvələrinin sayı
- ☐ havada olan su buxarının faizlə miqdarı
- ☒ 1m havada olan buxarının qramlarla miqdarı
- ☐ düşən yağıntının buxarlanmaya nisbəti

Sual: İsti hava kütləsinin soyuq yerlərə hərəkəti zamanı yaranır: (Çəki: 1)

- ☒ advektik dumanlar
- ☐ yamac dumanları
- ☐ payız dumanları
- ☐ dəniz dumanları
- ☐ səhər dumanları

Bölmə: 4 4 02

Ad	4 4 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: (Çəki: 1)

Atmosfer Yer səthinin 1 sm² hansı qüvvə ilə təzyiq edir?

- ☒ 1 kq 33 qr
- ☐ 13,5 kq 4 qr

- ☐ 2 kq 56 qr
- ☐ 1 kq 58 qr
- ☐ 1 kq 26 qr

Sual: Eyni təzyiqə malik olan nöqtələri birləşdirən izoxətlər necə adlanır? (Çəki: 1)

- ☐ izoterm
- ☐ izobat
- ☐ izoqəlin
- ☒ izobar
- ☐ horizontal

Sual: Yer kürəsində alçaq və yüksək atmosfer təzyiqi qurşaqlarının yaranması səbəbi: (Çəki: 1)

- ☐ isti və soyuq okean cərəyanlarının təsiri
- ☐ yer kürəsinin relyefi
- ☒ ekvator dan qütblərə doğru günəş istiliyinin qeyri-bərabər paylanması
- ☐ okeanların sahəsinin quruya nisbətən çox olması
- ☐ daimi və mövsümü küləklərin mövcud olması

Sual: Alçaq təzyiq mərkəzli atmosferin qapalı təzyiq sahəsi necə adlanır? (Çəki: 1)

- ☐ tayfun
- ☐ Musson
- ☐ Briz
- ☐ passat
- ☒ siklon

Sual: Dağlardan əsən qızmar və quru küləklər necə adlanır: (Çəki: 1)

- ☐ musson
- ☐ briz
- ☐ passat
- ☐ şimal-qərb
- ☒ fyon

Sual: Küləyin gücü və sürəti ən çox hansı amildən aslıdır? (Çəki: 1)

- ☐ Dünyanın sahəsindən
- ☒ Təzyiq fərqi
- ☐ Yağınların miqdarından
- ☐ Dəniz və okeanlardan olan məsafədən
- ☐ Relyefdən

Bölmə: 4 4 03

Ad	4 4 03
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ən alçaq təzyiqin mərkəzdə olduğu qapalı izobarlar sistemi necə adlanır? (Çəki: 1)

- ☐ tropik sahələr
- ☒ barik minimumlar
- ☐ qütb sahələri
- ☐ barik maksimumlar
- ☐ barik sistemlər

Sual: Yer üzərində hakim küləklərin istiqaməti aslıdır: 1. təzyiq fərqi 2. yer səthinin bərabər qızmasından 3. yerin öz oxu ətrafından fırlanmasından 4. təbii zonaların bir-birini əvəz etməsindən 5. nisbi rütubətlikdən (Çəki: 1)

- ☐ 1, 2

- ☐ 2,3
 - ☐ 3,4
 - ☐ 1,5
 - ☒ 1,3
-

Sual: Yüksək təzyiq mərkəzli atmosferin qapalı təzyiq sahəsi necə adlanır? (Çəki: 1)

- ☒ antisiklon
 - ☐ passat
 - ☐ briz
 - ☐ musson
 - ☐ tayfun
-

Sual: Passat küləklərinin istiqaməti hansı cavabda doğrudur: (Çəki: 1)

- ☐ şimal yarımkürəsində cənub-şərqdən, cənub yarımkürəsində şimal-qərbdən əsir:
 - ☐ hər iki yarımkürədə şimaldan cənuba əsir
 - ☐ hər iki yarımkürədə cənubdan şimala doğru əsir
 - ☒ şimal yarımkürəsində şimal-şərqdən, cənub yarımkürəsində cənub-şərqdən əsir
 - ☐ hər iki yarımkürədə qərbdən-şərqə əsir
-

Sual: Şimal yarımkürəsində passatlar hansı istiqamətdə əsirlər: (Çəki: 1)

- ☐ şimaldan cənuba
 - ☒ şimal-şərqdən, cənub-şərqə
 - ☐ şimal-qərbdən, cənub-şərqə
 - ☐ cənub-qərbdən, şimal-şərqdə
 - ☐ cənubdan şimala
-

Sual: Atmosfer cəbhələri nədir: (Çəki: 1)

- ☐ qonşu su kütlələri arasında sərhəddir
 - ☐ atmosferdə qonşu təbəqələrini ayıran sərhəddir
 - ☒ müxtəlif xüsusiyyətli hava kütlələrini ayıran sərhəddir
 - ☐ işıqlanma qurşaqlarını ayıran enliklərdir
 - ☐ qonşu çay hövzələrini ayıran xətdir
-

Sual: (Çəki: 1)

45 sm.e 0⁰C temperaturda okean səviyyəsində ölçülmüş atmosfer təzyiqi bərabərdir:

- ☐ 750 mm.c.s
 - ☒ 760 mm.c.s
 - ☐ 560 mm. c.s
 - ☐ 761 mm. c.s
 - ☐ 670 mm.c.s
-

Sual: Hərəkət edən barik minimum necə adlanır? (Sürət 21.05.2014 16:01:06) (Çəki: 1)

- ☐ antisiklon
 - ☐ tayfun
 - ☐ tornado
 - ☒ siklon
 - ☐ briz
-

Sual: Küləyin gücü və sürəti ən çox hansı amillərdən asılıdır? (Sürət 21.05.2014 16:01:24) (Çəki: 1)

- ☐ dünyanın sahəsindən
 - ☒ təzyiq fərqindən
 - ☐ yağıntıların miqdarından
 - ☐ dəniz və okeanlardan
 - ☐ relyefdən
-

Sual: Əraziyə siklon daxil olarsa, hava necə olar: (Sürət 21.05.2014 16:03:10) (Çəki: 1)

- ☐ küləksiz, aydın və yağışlı
 - ☒ buludlu, yağışlı və küləkli
 - ☐ tam sakit hava
 - ☐ Şaxtalı, buludsuz və küləksiz
 - ☐ külək mərkəzdən kənarlara doğru əsir
-

Sual: Barik maksimumlar və ya antisiklonlar hansı təzyiq sahələridir? (Sürət 21.05.2014 16:03:27) (Çəki: 1)

- ☐ barik minimum
 - ☐ tropik sahələr
 - ☐ qütb sahələri
 - ☒ barik maksimum
 - ☐ ekvatorial sahələr
-

Sual: Arktika və Antarktika hava kütlələri ilə mülayim hava kütlələri arasından hansı planetar atmosfer cəbhələri keçir? (Sürət 21.05.2014 16:04:19) (Çəki: 1)

- ☐ tropik və mülayim
 - ☐ Arktik və subarktik
 - ☐ ekvatorial və mülayim
 - ☐ Antarktika və Ekvatorial
 - ☒ Arktika və Antarktika
-

Sual: Kontinental Arktik hava kütlələrinin səciyəvi xüsusiyyəti (Sürət 21.05.2014 16:04:34) (Çəki: 1)

- ☐ Soyuq, tozlu, az rütubətli
 - ☐ Soyuq, rütubətli, buludlu
 - ☐ Mülayim, quru, isti
 - ☒ Soyuq, azrütubətli, şəffaf
 - ☐ Quru, çox soyuq, çox rütubətli
-

Sual: Yayda mülayim hava kütlələrinin üstün olduğu ərazilər: (Sürət 21.05.2014 16:04:59) (Çəki: 1)

- ☐ mülayim və tropik
 - ☐ tropik və subtropik
 - ☐ subtropik və mülayim
 - ☒ mülayim və subtropik
 - ☐ ekvatorial və tropik
-

Sual: Ərazidə antisiklonların yaranması ilə bağlı hava dəyişiklikləri: (Sürət 21.05.2014 16:06:48) (Çəki: 1)

- ☒ aydın, buludsuz və yağıntısız hava formalaşır
 - ☐ temperatur kəskin azalır, şiddətli yağış yağır
 - ☐ temperatur artır, bulud əmələ gəlmə prosesi güclənir
 - ☐ havanın qalxma hərəkəti üstünlük təşkil edir, güclü küləklər əsir
 - ☐ mərkəz hissədə yağıntılı, kənarlarda yağıntısız hava formalaşır
-

Sual: Atmosferin ümumi sirkulyasiyasında iştirak edən əsas küləklər: (Sürət 21.05.2014 16:07:07) (Çəki: 1)

- ☐ mussonlar, brizlər, fyonlar
 - ☐ passatlar, brizlər, fyonlar
 - ☐ qərb küləkləri, passatlar, xəzri
 - ☒ şimal-şərq küləkləri, qərb küləkləri, passatlar
 - ☐ dağ-dərə küləkləri, passatlar, gilavar
-

Sual: Hansı iqlim qurşaqlarında il boyu iki fəsil müşahidə olunur? (Sürət 21.05.2014 16:28:46) (Çəki: 1)

- ☐ ekvator və arktik
 - ☐ subekvatorial və subarktik
 - ☐ subekvatorial və mülayim
 - ☒ tropik və subtropik
 - ☐ ekvatorial və subekvatorial
-

Sual: Hansı iqlim qurşaqlarında səhra və yarımsəhralar formalaşır? (Sürət 21.05.2014 16:29:10) (Çəki: 1)

- ☒ Subtropik, mülayim

- ☐ Ekvatorial, subekvatorial
- ☐ Ekvatorial, subtropik
- ☐ Ekvatorial, mülayim
- ☐ Subarktik, arktik

Sual: Tayqa zonası hansı iqlim qurşağındadır ? (Sürət 21.05.2014 16:29:31) (Çəki: 1)

- ☐ arktik
- ☒ mülayim
- ☐ tropik
- ☐ subtropik
- ☐ subekvatorial

Sual: İqlim qurşaqlarının başlıca fərqləndirici əlamətləri: 1. Temperatur şəraiti. 2. Atmofer təzyiqi 3. Hava kütlələri 4. küləyin sürəti 5. Çay şəbəkəsinin sıxlığı (Sürət 21.05.2014 16:30:09) (Çəki: 1)

- ☒ 1,2,3
- ☐ 3,4,5
- ☐ 2,3,4
- ☐ 1,3,5
- ☐ 1,2,4

Sual: Keçid iqlim qurşaqlarının göstərilədiyi sıranı müəyyən edin: (Sürət 21.05.2014 16:30:24) (Çəki: 1)

- ☐ ekvatorial, mülayim, arktik
- ☐ subekvatorial, tropik, subtropik
- ☐ subtropik, subarktik, arktik
- ☒ subekvatorial, subtropik, subarktik
- ☐ arktik, subarktik, tropik

BÖLMƏ: 3 4 02

Ad	3 4 02
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yerin işıqlanması hansı istinamətdə olur: (Çəki: 1)

- ☐ Şimal-Şərqdən cənub-qərbə
- ☐ Şimal-Şərqdən qərbə
- ☒ Qərbdən Şərqə
- ☐ Cənub-Şərqdən Şimal-qərbə
- ☐ Şərqdən qərbə

BÖLMƏ: 3 4 03

Ad	3 4 03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticələri: 1. Fəsillər yaranır 2. Vaxt vahidi yaranır 3. Ritmik hadisələr yaranır 4. Koriolis qüvvələr əmələ gəlir 5. İşıqlanma quşaqları yaranır (Çəki: 1)

- ☐ 1,2,3
- ☒ 2,3,4
- ☐ 1,3,5
- ☐ 1,4,5

☐ 2,4,5

Sual: Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələri: 1.İl yaranır 2.Fəsillər yaranır 3.Sutka yaranır 4.İşıqlanma qurşaqları yaranır 5.Koriolis qüvvəsi yaranır (Çəki: 1)

- ☐ 1,2,3
☒ 1,2,4
☐ 3,4,5
☐ 2,4,5
☐ 1,2,5

Bölmə: 4 8 03

Ad	4 8 03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: Atmosferin ümumi sirkulyasiyasında iştirak edən əsas küləklər: (Çəki: 1)

- ☐ mussonlar, brizlər, fyonlar
☐ passatlar, brizlər, fyonlar
☐ qərb küləkləri, passatlar, xəzri
☒ şimal-şərq küləkləri, qərb küləkləri, passatlar
☐ dağ-dərə küləkləri, passatlar, gilavar

Sual: Atmosferin ümumi sirkulyasiyasında zəif iştirak edən küləklər: (Çəki: 1)

- ☐ brizlər, passatlar, mussonlar
☒ brizlər, gilavar, xəzri
☐ qərb küləkləri, şimal-şərq küləkləri, mussonlar
☐ qasırğa, tornado, passatlar
☐ qərb küləkləri, fyonlar, tayfunlar

Sual: Ərazidə antisiklonların yaranması ilə bağlı hava dəyişiklikləri: (Çəki: 1)

- ☒ aydın, buludsuz və yağıntısız hava formalaşır
☐ temperatur kəskin azalır, şiddətli yağış yağır
☐ temperatur artır, bulud əmələ gəlmə prosesi güclənir
☐ havanın qalxma hərəkəti üstünlük təşkil edir, güclü küləklər əsir
☐ mərkəz hissədə yağıntılı, kənarlarda yağıntısız hava formalaşır

Bölmə: 4 3 03

Ad	4 3 03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Buxarlanma qabiliyyətinin yüksək olduğu ərazilər: (Çəki: 1)

- ☐ arktik səhralar, tundra
☐ meşə –çöl, tayqa
☐ tayqa, qarışıq meşə
☒ tropik səhralar, savannalar
☐ ekvatorial meşələr, tayqa

Sual: Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq nəyi göstərir: (Çəki: 1)

- ☐ rütubətliliyi
 - ☒ quraqlığı
 - ☐ nisbi rütubətliyi
 - ☐ kondensasiyanı
 - ☐ sublimasiyanı
-

Sual: Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin böyük olduğu təbii zonalar: (Çəki: 1)

- ☒ səhralar və yarımsəhralar
 - ☐ rütubətli meşələr və savannalar
 - ☐ meşə-çöl və savannalar
 - ☐ tayqa və qarışıq meşələr
 - ☐ arktik səhralar və dəyişkən rütubətli meşələr
-

Sual: Müəyyən temperaturda faktik doymanın maksimal mümkün olan doymaya faizlə nisbətidir: (Çəki: 1)

- ☐ mütləq rütubətlilik
 - ☐ kondensasiya
 - ☐ buxarlanma
 - ☐ sublimasiya
 - ☒ nisbi rütubətlilik
-

Sual: Su Buxarı yerə yaxın hava qatında kondensasiya olunanda nə əmələ gəlir: (Çəki: 1)

- ☒ duman
 - ☐ bulud
 - ☐ sublimasiya
 - ☐ buxarlanma
 - ☐ leysan
-

Sual: (Çəki: 1)

Mütləq hündürlüyü 2500 m olan dağın ətəyində, okean səviyyəsində havanın temperaturu 14°C -dir. Zirvədəki temperaturu tapın:

☒ -1°C

☐ 1°C

☐ -15°C

☐ 29°C

☐ 15°C

Ad	4 3 01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəyyən temperaturda faktik doymanın maksimal mümkün olan doymaya faizlə nisbətidir: (Çəki: 1)

- ☐ mütləq rütubətlik
- ☐ kondensasiya
- ☐ buxarlanma
- ☐ sublimasiya
- ☒ nisbi rütubətlik

Sual: Su buxarı yerə yaxın hava qatında kondensasiya olunanda nə əmələ gəlir: (Çəki: 1)

- ☐ bulud
- ☐ külək
- ☒ duman
- ☐ yağış
- ☐ tayfun

Sual: Hansı hava şəraitində sutkalıq temperatur amplitudu daha böyük olar? (Çəki: 1)

- ☐ yağıntılı havada
- ☐ buludlu, yağıntısız havada
- ☒ aydın havada
- ☐ küləkli, yağıntılı havada
- ☐ qarlı və buludlu havada

BÖLMƏ: 5 1 01

Ad	5 1 01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Okeanlardan adalar və ya yarımadalarla ayrılan dənizlər necə adlanır? (Çəki: 1)

- ☒ kənar
- ☐ daxili
- ☐ aralıq
- ☐ adalararası
- ☐ qapalı

Sual: Okean suyunun duzluluğu nəşə faiz olduqda orada dəniz heyvanları yaşaya bilməz: (Çəki: 1)

- ☐ 12 %
- ☐ 24 %
- ☐ 6 %
- ☐ 36 %
- ☒ 4 %

Sual: Dünya okeanında suyun orta duzluluğu neçə promilledir? (Çəki: 1)

- ☐ 42 %
- ☐ 28 %
- ☒ 35 %
- ☐ 22 %
- ☐ 36 %

Sual: Dünya okeanı yer kürəsinin neçə faizini əhatə edir: (Çəki: 1)

- ☐ 60
- ☐ 85
- ☐ 56
- ☐ 39
- ☒ 71

Sual: Avropanın gölləri: (Çəki: 1)

- ☐ Nyasa, Cenevrə, Eyr
- ☒ Cenevrə, Oneqa, Ladoqa
- ☐ Maralgöl, İssık-Kul, Lobnor
- ☐ Oneqa, Urmiya, Göygöl
- ☐ Cenevrə, Balaton, Baykal

Sual: Afrikanı Avrasiyadan ayıran boğazlar: (Çəki: 1)

- ☐ Mozambik, Berinq
- ☐ Cəbəllütariq, Dreyk
- ☒ Bad-əl-Məndəb, Cəbəllütariq
- ☐ Malakka, La-Manş
- ☐ Dreyk Zond

Sual: Hansı dəniz və körfəzlərdə mərcan adalar yarana bilər? (Çəki: 1)

- ☐ Bərens və Meksika
- ☐ Aralıq və Hidzon
- ☐ Karib və Alyaska
- ☒ Qırmızı və Benqal
- ☐ Oxot və Botnik

Sual: Dünya ticarətində yük dövriyyəsinə görə fərqlənən okeanlar: (Çəki: 1)

- ☒ Atlantik, Sakit
- ☐ Hind, Şimal Buzlu
- ☐ Hind, Sakit
- ☐ Şimal Buzlu, Atlantik
- ☐ Sakit, Şimal Buzlu

Sual: Asiyanın ən böyük çayı, adası, yarımadasını müəyyən edin: (Çəki: 1)

- ☐ Xuanxe, Sumatra, Hindistan
- ☐ Ob, Qrelandiya, Ərəbistan
- ☒ Yansız, Kalimantan, Ərəbistan
- ☐ Mekonq, Yeni Qveniya, Hindistan
- ☐ Lena, Madaqaskar, Hind-Çin

Bölmə: 5 9 02

Ad	5 9 02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Çay şəbəkəsinin sıxlığı və çayların çoxluğu nə adlanır? (Çəki: 1)

- ☐ çayaxımı
 - ☐ axım əmsalı
 - ☐ axarsız sahə
 - ☐ litoral sahə
 - ☒ su balansı
-

Sual: Yer kürəsində ən böyük artezian hövzələri hesab olunur: (Çəki: 1)

- ☐ Qərbi Sibir, Kür-Araz ovalığı
 - ☐ Böyük Artezion hövzəsi, Turan ovalığı
 - ☐ Şərqi Avropa, Uzaq Şərq
 - ☐ Böyük Səhra, Cənubi Afrika
 - ☒ Qərbi Sibir, Böyük Artezion hövzəsi
-

Sual: Birinci su keçirməyən çay üzərində toplanan su adlanır: (Çəki: 1)

- ☐ buzlaq suyu
 - ☐ yer altı su
 - ☒ qrunt suyu
 - ☐ artezion suyu
 - ☐ bulaq suyu
-

Sual: İki su keçirməyən süxur layları arasında toplanan su adlanır: (Çəki: 1)

- ☒ layarası su
 - ☐ artezion suyu
 - ☐ bulaq suyu
 - ☐ qrunt suyu
 - ☐ buzlaq suyu
-

Sual: Səth sularının əmələ gətirdiyi relyef formaları: (Çəki: 1)

- ☐ Barxan, dyun, qobu
 - ☐ Moren tirələri, barxan, gətirmə konusu
 - ☐ Sürüşmə, karst, yarğan
 - ☐ Sürüşmə, dyun, moren
 - ☒ Qobu, yarğan, çay dərəsi
-

Sual: Çayın öz dərəsini dərinləşdirməsi adlanır: (Çəki: 1)

- ☐ Akkumlyasiya
 - ☐ Ekzarasiya
 - ☐ Abraziya
 - ☐ Denudasiya
 - ☒ Dib eroziyası
-

Sual: Axar suların dağıdıcı fəaliyyəti adlanır: (Çəki: 1)

- ☐ Drenaj
 - ☒ Eroziya
 - ☐ Aşınma
 - ☐ Ekzarasiya
 - ☐ Abraziya
-

Sual: Dağ çayı yumşaq süxurların qalın olduğu ərzidən keçərsə, hansı relyef forması yaranar? (Çəki: 1)

- ☒ Kanyon
 - ☐ Delta
 - ☐ Şahid dağlar
 - ☐ Akkumlyativ düzənliklər
 - ☐ Gətirmə konusları
-

Sual: Dağ və dərin çay dərəsi adlanır: (Çəki: 1)

- ☐ Troq dərəsi
 - ☐ Terras
 - ☒ Kanyon
 - ☐ Vahə
 - ☐ Vadi
-

Sual: (Sürət 21.05.2014 16:31:18) (Çəki: 1)

Temperatur 4-dən 0° –yə düşdükcə suyun sıxlığı:

- ☐ artır
- ☒ azalır
- ☐ kristallaşır
- ☐ kiçilməyə məruz qalır
- ☐ tamamilə itir

Sual: Duzluluğu 35% olan su neçə dərəcə temperaturda dona bilər? (Çəki: 1)

☐ -4° C

☒ -1,9° C

☐ -10° C

☐ -6° C

☐ -8° C

Sual: Bütün həyatlarını dibdə keçirən dəniz biosenozları necə adlanır? (Çəki: 1)

- ☐ nekton
- ☐ zooplankton
- ☐ pelagial
- ☒ bentos
- ☐ fitoplankton

Sual: Dünya okeanında fəal üzən heyvanlar adlanır: (Çəki: 1)

- ☐ fitoplankton
- ☐ zooplankton
- ☐ pelagial
- ☒ nekton
- ☐ bentos

BÖLMƏ: 5 9 03

Ad	5 9 03
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İl ərzində çaylara nə qədər atmosfer yağıntısı axdığını göstərən kəmiyyət: (Çəki: 1)

- ☐ su balansı
 - ☐ modul
 - ☒ axım əmsalı
 - ☐ sublitoral
 - ☐ litoral
-

Sual: Yay gündönümündə 40 şm.n-də yerləşən Ankara şəhərinə Günəş şüalarının düşmə bucağını tapın: (Çəki: 1)

☐ 56,5°

☐ 48,6 °

☐ 23,4°

☐ 84,6°

☒ 73,5°

Sual: Qütb dairələrinə Günəş şüalarının maksimum və minimum düşmə bucağını tapın: (Çəki: 1)

☐ 43° və 5°

☒ 23,5° və 0°

☐ 26,5° və 6,5°

☐ 47° və 0°

☐ 73,5° və 0°

Sual: (Çəki: 1)

Payız gecə-gündüzü bərabərliyi zamanı 50° c.e. nə günəş şüaları hansı bucaqla düşür?

☐

90⁰

70⁰

40⁰

20⁰

50⁰

Sual: (Çeki: 1)

Qış gündönümündə Şimal yarımkürəsindəki müşahidəçi günorta vaxtı günəşi 35° bucaq altında görürsə o hansı coğrafi enlikdədir?

☐ 30° c.en-də

☐ ekvator

☒ 31,5° şm.en-də

☐ 23,5° c. en-də

☐ 20° şm.en-də

Sual: (Çeki: 1)

Günəş 5° cənub enliyində zenitdə olduqda Bakı şəhərinə neçə dərəcə bucaq altında düşər?

☐

40⁰

☐ 60⁰

☐ 50⁰

☒ 45⁰

☐ 70⁰

Sual: (Çeki: 1)

Çayın axım sürəti 0,8 m/san, en kəsiyinin sahəsi 15 sm²-dir. Çayın su sərfini hesablayın:

☐ 15 m³/san

☒ 12 m³/san

☐ 10 m³/san

☐ 8 m³/san

☐ 30 m³/san

Sual: (Çeki: 1)

Hövizəsinin sahəsi 800 km^2 , çay şəbəkəsinin sıxlığı 1 km/km^2 olarsa, hövzədə olan çayların uzunluğunu təyin edin:

- ☐ 600 km
 - ☒ 800 km
 - ☐ 700 km
 - ☐ 1600 km
 - ☐ 400 km
-

Sual: Çay şəbəkəsinin daha sıx olduğu iqlim qurşaqları: (Çəki: 1)

- ☐ mülayim, subtropik, tropik
 - ☐ tropik, ekvatorial, mülayim
 - ☒ ekvatorial, subekvatorial, mülayim
 - ☐ subqütb, qütb, mülayim
 - ☐ ekvatorial, tropik, mülayim
-

Sual: (Çəki: 1)

Hövizləri çayların ümumi uzunluğu 160 km -dir. Hövizlərin sahəsinin 40 km^2 olduğunu bilərək çay şəbəkəsinin sıxlığını tapın:

☒ 4 km/km^2

☐ 60 km/km^2

☐ 30 km/km^2

☐ 80 km/km^2

☐ 40 km/km^2

Sual: Çaylar üzərində tikilən su anbarlarının iqtisadi əhəmiyyəti: 1. Suvarma 2. Gəmiçilik 3. Rekultivasiya 4. Enerji istehsalı 5. Axımın tənzimlənməsi 6. Qrunt sularının səviyyəsinin düşməsi (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☐ 3,4,5,6
 - ☐ 1,3,5,6
 - ☒ 1,2,4,5
 - ☐ 2,3,4,5
-

Sual: Dağ çaylarının əsas xüsusiyyətləri: 1. Dərəsi «V» şəkilli olur 2. Axın sürəti zəifdir 3. Yan eroziya güclənir. 4. Meyillilik çoxdur. 5. Astana və şələlələr çoxdur 6. Meanda və axmazlar çoxdur. (Çəki: 1)

- ☒ 1,3,5

- ☐ 1,2,3
- ☒ 1,4,5
- ☐ 4,5,6
- ☐ 2,4,5

Bölmə: 1 2 01

Ad	1 2 01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Şimal qütb sahəsində yerləşən adalar: (Çəki: 1)

- ☐ Şimal torpağı, Tasmaniya
- ☐ İslandiya, Tayvan
- ☒ Şpitsberqen, Frans-İosif Torpağı
- ☐ Frans-İosif Torpağı, Kipr
- ☐ Vrangeli, Korsika

Sual: Fiziki aşınmanın daha fəal baş verdiyi yaylalar: 1.Əhəqqər 2.Orinoko 3.Qol 4.Tibesti 5.Qobustan 6.Ov (Çəki: 1)

- ☐ 3,4,6
- ☐ 1,2,5
- ☐ 2,3
- ☐ 2,4,6
- ☒ 1,3,4

Sual: Ekzogen proseslərə aid deyil: (Çəki: 1)

- ☐ Abraziya
- ☐ Eroziya
- ☒ Vulkanizm
- ☐ Akkumulyasiya
- ☐ Ekzarasiya

Bölmə: 6 1 02

Ad	6 1 02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Daxili mənşəli relyef əmələgəlmə prosesləri adlanır: (Çəki: 1)

- ☐ ekzogen
- ☐ denudasion
- ☒ endogen
- ☐ akkumulyator
- ☐ abraziya

Sual: Ən qədim dağəmələgəlmə mərhələsi: (Çəki: 1)

- ☐ kaledon
- ☐ mezazoy
- ☒ Baykal
- ☐ hertsin
- ☐ Alp

Sual: Alp qırışıqlığı zamanı yaranan dağlar: 1. Karpat 2. Altay 3.And 4.Kırım 5.Verxoyansk 6.Altay (Çəki: 1)

- ☐ 4, 5, 6
 - ☐ 2, 5, 6
 - ☐ 1, 3, 5
 - ☒ 1, 3, 4
 - ☐ 2, 4, 6
-

Sual: Daha az hündürlüyə malik olan dağları müəyyən edin : 1. Pamir 2.Ural 3. Appalas 4.Altay 5.Kordilyer 6.Böyük Xinqan (Çəki: 1)

- ☐ 1, 3, 5
 - ☐ 4, 5, 6
 - ☒ 2, 4, 6
 - ☐ 2, 3, 6
 - ☐ 1, 4, 5
-

Sual: Alp-Himalay dağlıq qurşağında yerləşən vulkalar: (Çəki: 1)

- ☐ Orisada, Ruis
 - ☐ Fudziyama, Hekla
 - ☒ Vezuvi, Etna
 - ☐ Etna, Hekla
 - ☐ Hekla, Vezuvi
-

Sual: Daha cavan dağmələgəlmə mərhələləri: (Çəki: 1)

- ☒ Alp, Kimmeri
 - ☐ Mezozoy, Baykal
 - ☐ Hertsin, Alp
 - ☐ Alp, Kaledon
 - ☐ Kaledon, Baykal
-

Sual: Alp-Himalay qurşağına aid olmayan dağ silsilələri: 1.Karpat 2.Sayan 3.Skandinaviya 4. Altay 5. Qafqaz 6.Pamir (Çəki: 1)

- ☐ 1, 5, 6
 - ☐ 2, 4, 6
 - ☐ 1, 3, 5
 - ☒ 2, 3, 4
 - ☐ 2, 3, 5
-

Sual: Cavan dağlar qrupunu müəyyən edin: (Çəki: 1)

- ☐ Ural, Alp, Karpat
 - ☐ Altay, sayan, Kunlun
 - ☒ Karpat, Kırım, Hindiquş
 - ☐ And, Atlas, Skandinaviya
 - ☐ Apennin, Kap, Appalaç
-

Sual: Yenidən fəallaşmış qədim dağ sistemləri: (Çəki: 1)

- ☒ Tyan-Şan, Altay, Sayan
 - ☐ Böyük Suayrıcı, Ural, Sayan
 - ☐ Böyük Xinqan, Skandinaviya, Altay
 - ☐ Kar ,Ural, Karpat
 - ☐ Tyan-Şan, Appalas, Atlas
-

Sual: Pik nədir? (Çəki: 1)

- ☐ Dağətəyi akkumulyativ
 - ☒ Şiş uclu zirvədir
 - ☐ Dağ yalındakı çökəklikdir
 - ☐ Vulkan konusunun zərvəsindəki çökəklikdir
 - ☐ Yastı dağ zirvələridir
-

Sual: Krater nədir? (Çəki: 1)

- ☐ Zəlzələnin təzahür etdiyi yerüstü məntəqədir
- ☒ Vulkan konusundakı qıfşəkilli çökəklikdir
- ☐ Yerin daxilində təkanların baş verdiyi sahədir
- ☐ Vulkan konusunun yamacıdır
- ☐ Maqmanın yer səthinə doğru hərəkət etdiyi

Sual: Aşırım nədir? (Çəki: 1)

- ☒ Sıra dağların yalında keçid üçün əlverişli olan çökəklikdir
- ☐ Şiş uclu dağ zirvəsidir
- ☐ Çay dərəsindəki pillələrdir
- ☐ Zəif meyilli dağ yamacıdır
- ☐ Sıra dağların ən hündür zirvələrini birləşdirən xətdir

BÖLMƏ: 6 1 03

Ad	6 1 03
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Platformanın yer səthinə çıxan kristallik bünövrəsi neçə adlanır ? (Çəki: 1)

- ☐ tava
- ☐ qırışıq
- ☐ aşınma
- ☐ eroziya
- ☒ qalxan

Sual: Yenidən fəallaşmış qədim dağ sistemləri: (Çəki: 1)

- ☒ Tyan-şan,Altay, Sayan
- ☐ Böyük suayrıcı, Ural, Sayan
- ☐ Böyük Xinqan, Skandinaviya, Altay
- ☐ Kap, Ural , Karpat
- ☐ Tyan-Şan, Appalaç, Atlas

Sual: Alp qırışıqlığı mərhələsində yaranan dağlar: (Çəki: 1)

- ☐ Zabaykalye, Ural, Krım, Karpat
- ☐ Appalaç, Skandinaviya, Priney, Kap
- ☐ Qafqaz, Ural, Krım, Əjdaha
- ☐ Tyan-Şan, Altay, Sayan, Karpat
- ☒ Karpat, Atlas, Qafqaz, And

Sual: Cavan dağlar qrupunu sayın: (Çəki: 1)

- ☒ Karpat, Qafqaz, Alp
- ☐ Kap, Appalaç, Sayan
- ☐ Əjdaha, Himalay, Altay
- ☐ Ural, Karpat, Alp
- ☐ Atlas, And, Sayan

Sual: Yalnız qədim dağların göstərildiyi sıranı müəyyən edin: (Çəki: 1)

- ☐ Ural, Kopetdağ, Atlas
- ☐ Kordilyer, Karpat, Zabaykalye
- ☐ Appalaç, Piriney, Qafqaz
- ☐ Tyan-Şan, Hindiquş, Kunlin
- ☒ Pribaykalye, Zabaykalye, Skandinaviya

Sual: Troipikdən kənar səhrələr qrupunu müəyyən edin: (Çəki: 1)

- ☐ Atakama, Kalaari, Viktoriya
 - ☐ Böyük Səhra, Liviya, Tar
 - ☒ Qarqum, Atakama, Kalaxari
 - ☐ Viktoriya, Rübəlxali, Böyük Hövzə
 - ☐ Böyük Səhrə, Kalaxari, Tar
-

Sual: Enlik zonalığının daha aydın müşahidə olunduğu düzənliklər: 1.Kür-Araz. 2.Şərqi Avropa. 3.Turan. 4.Mərkəzi düzənlik. 5.Mesopatiya. 6.Hind-Qanq. (Çəki: 1)

- ☐ 1,3
 - ☐ 5,6
 - ☒ 2,4
 - ☐ 4,5
 - ☐ 2,6
-

Sual: Orta Atlantik sisiləsində formalaşan adaları müəyyən edin: 1. Antil 2.Britaniya 3. Azor 4. Folklend 5.Müqəddəs Yelena 6.İslandiya (Çəki: 1)

- ☐ 1, 3, 4
 - ☐ 2, 5, 6
 - ☒ 3, 5, 6
 - ☐ 1, 3, 5
 - ☐ 2, 4, 6
-

Sual: Qanuna uyğunluğu müəyyən edin: I. Qırıxıq dağlar II.Qırıxıq-faylı dağlar 1.Qafqaz 2.Ural 3.Tyan-Şan 4.Atlas 5.Böyük Syayıcı 6.Kopetdağ (Çəki: 1)

- ☐ I-2,3,6; II-1,4,5
 - ☐ I-1,3,4; II-2,5,6
 - ☐ I-1,3,5; II-2,4,6
 - ☐ I-2,4,5; II-1,3,6
 - ☒ I-1,4,6; II-2,3,5
-

Sual: Qanuna uyğunluğu müəyyən edin: I-çökmə II-maqmatik III-metamorfik 1.Qum 2.Qranit 3.Mərmər 4.Qips 5. Pemza 6.Kvarsit (Çəki: 1)

- ☐ I-1,2 II-4,5 III-3,6
 - ☐ I-2,4 II-3,5 III-1,6
 - ☐ I-5,6 II-3,4 III-1,2
 - ☒ I-1,4 II-2,5 III-3,6
 - ☐ I-1,3 II-2,5 III-4,6
-

Sual: Relyef formalarını mənşələrinə görə qruplaşdırın: I. Morfostrukturlar II.Morfosklurturlarlar 1.Yarğanlar 2.Qırıxıq dağlar 3.Çay dərələri 4.Dağarası çökəkliklər 5.Orta okean çökəklikləri 6.Moren tirələri (Çəki: 1)

- ☒ I-2,4,5 və II-1,3,6
 - ☐ I-3,4,5 və II-1,2,3
 - ☐ I-1,3,6 və II-2,4,5
 - ☐ I-1,2,5 və II-2,4,6
 - ☐ I-2,4,5 və II-1,5,6
-

Sual: Alp dağmələgəlməsində yaranan dağlar: (Çəki: 1)

- ☐ Zabaykalye, Ural, Krım, Kopetdağ
 - ☐ Appalaç, Skandinaviya, Pireney, Kap
 - ☐ Qafqaz, Ural, Krım, Əjdaha
 - ☐ Tyan-Şan, Altay, Sayan, Karpat
 - ☒ Karpat, Atlas, Qafqaz, And
-

Sual: Mütləq hündürlüyünün azalmasına görə dağların düzgün yazılmış sırasını müəyyən edin: (Çəki: 1)

- ☐ Tyan-Şan , Qafqaz, Pamir, And
- ☒ Pamir, Qafqaz, Alp, Appalaç
- ☐ Ural, Alp, Qafqaz, Karpat
- ☐ And, Böyük Suayıcı, Kordilyer, Ural
- ☐ Kordilyer, Himalay, Atlas, Appalaç

Bölmə: 6 2 03

Ad	6 2 03
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Denidasion düzənliklərin yerləşdiyi sıranı müəyyən edin? 1.Qviyana. 2.Amazon. 3.Braziliya. 4.Turan. 5.Baltik. 6.Xəzər sahili. 7.Aldan (Çəki: 1)

- ☒ 1,3,5,7
- ☐ 2,3,6,7
- ☐ 3,4,5,6
- ☐ 1,2,4,7
- ☐ 2,4,6,7

Sual: Alluvial düzənliklər qrupunu seçin: 1.Anadır. 2.Qərbi Sibir. 3.Baltik. 4.Hind-Qanq. 5. Braziliya. 6.Xəzər sahili (Çəki: 1)

- ☒ 2,4,6
- ☐ 1,3,5
- ☐ 2,4,5
- ☐ 1,2,3
- ☐ 1,3,5

Sual: Tropik səhralar qrupunu müəyyən edin: (Çəki: 1)

- ☐ Böyük Səhra, Atakama, Böyük Qum
- ☐ Viktoriya, Kalaxarı, Böyük Neyud
- ☐ Böyük Qum, Viktoriya,Liviya
- ☒ Böyük Səhra, Böyük Nefud, Tar
- ☐ Kalaxari, Hibson,Bübəlxalı

Sual: Allüvyal mənşəli düşənlikləri müəyyənləşdirin: (Çəki: 1)

- ☒ Kür-Araz ovalığı, La-Plata ovalığı, Böyük Çin düzənliyi
- ☐ Turan ovalığı, Tibet yaylası, Amazon ovalığı
- ☐ Şərqi Avropa düzənliyi, Orta Sibir yaylası, Braziliya yaylası
- ☐ Qərbi Sibir ovalığı, Turan ovalığı, Braziliya yaylası
- ☐ Mesopotamiya ovalığı, Hind-Qanq ovalığı, İran yaylası

Sual: Metamorfik süxurların yaranması üçün əsas amillər: (Çəki: 1)

- ☐ Vulkan püskürməsi, dərinlikdə maqmanın soyuması
- ☐ Canlı orqanizmlərin məhv olaraq suyun dibinə çökməsi
- ☒ Yüksək temperatur və yüksək təzyiqin olması
- ☐ Güclü küləklər və yumşaq süxurların olması
- ☐ Vulkan püskürməsi. Maqmanın yer səthinə çıxması

Sual: Şelf düzənliklərinə aid olan xüsusiyyətlər: 1. Çox meyillidir 2.Qranit təbəqəsi yoxdur 3.Qalın çökmə süxurlarla örtülmüşdür 4.Kəskin parçalanmışdır 5. Şimal Buzlu okeanda daha geniş sahə tutur 6.Zəngin neft-qaz ehtiyatlarına rastlanır (Çəki: 1)

- ☒ 3,5,6
- ☐ 4,5,6
- ☐ 1,3,4
- ☐ 2,4,5
- ☐ 1,3,6

Sual: Buzlaq, axar sular və külək mənşəli müvafiq relyef formalarını müəyyən edin: (Çəki: 1)

- ☐ Gətirmə konusu, kanyon, meandr
- ☐ Delta,qobu, yarğan

- ☒ Kar, meandr,dyun
- ☐ Estuari, dyun, barxan
- ☐ Karst, qobu,qum tirəsi

Sual: Orta Sibir, Dekan, Axaqqar, Qviana coğrafi adlarını nə birləşdirir? (Çəki: 1)

- ☐ Geosinklinal sahələrdə yerləşən dağlardır
- ☒ Yaylalardır və Şimal yarımkürəsində yerləşirlər
- ☐ Yüksəkliklərdir və Şərq yarımkürəsində yerləşirlər
- ☐ Daimi qar və buzlaqları olan yaylalardır
- ☐ Ovalıqlardır və neft-qaz ehtiyatları ilə zəngindir

BÖLMƏ: 6 2 02

Ad	6 2 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Denudasiya prosesi nəticəsində yaranan düzənliklər adlanır: (Çəki: 1)

- ☐ Akkumulyativ
- ☐ laylı düzənlik
- ☒ Denudasion
- ☐ Abrazion
- ☐ Alluvial

Sual: İstifadəyə yararsız arid-denudasiya relyef formalı adlanır: (Çəki: 1)

- ☐ akkumilyasiya
- ☐ denudasiya
- ☒ bedlend
- ☐ aşınma
- ☐ eroziya

Sual: Avstraliyanın səhraları: (Çəki: 1)

- ☐ Böyük Səhra, Rub-əl-Xali
- ☒ Viktoriya, Böyük Qumlu
- ☐ Viktoriya, Qobi
- ☐ Böyük Qumlu, Atakama
- ☐ Qızıldum, Viktoriya

Sual: Ovalıqlar verilmiş sıranı müəyyən edin : (Çəki: 1)

- ☒ Mesopotamiya, Orinoko, Xəzəryanı
- ☐ Kür-Araz, Dekan, Qviana
- ☐ Qobi, Amazon, Şərqi Avropa
- ☐ Missisipi, Turan, Braziliya
- ☐ Meksika, Hind-Qand, Qərbi Sibir

Sual: Qərb yarımkürəsində yerləşən ovalıqlar: 1. Qviana 2.Mesopotamiya 3. Turan 4.Missisipi 5.La-Plata 6.Orinoko (Çəki: 1)

- ☐ 1,2,3
- ☐ 1,4,5
- ☐ 2,3,6
- ☐ 2,5,6
- ☒ 4,5,6

Sual: Aşağıdakı ovalıqlardan hansılarının tamamı və ya hissəsi fiziki xəritələrdə fərqli rəng ilə göstərilir: (Çəki: 1)

- ☐ Qərbi Sibir, Mesopotamiya

- ☒ Xəzəryanı, Kür-Araz
- ☐ Missisipi, Padan
- ☐ Hind-Qanq, La-Plata
- ☐ Amazon, Missisipi

Bölmə: 7 1 01

Ad	7 1 01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnsan fəaliyyəti nəticəsində yaranan landşaftlar necə adlanır? (Çəki: 1)

- ☒ Antropogen
- ☐ Azonal
- ☐ Hümus
- ☐ Bedlend
- ☐ Biosenoz

Sual: Tayqa zonası hansı iqlim qurşağında yerləşir? (Çəki: 1)

- ☒ mülayim
- ☐ tropik
- ☐ ekvatorial
- ☐ subtropik
- ☐ arktik

Sual: Hər hansı bir təbii prosesin nizamlı olaraq təkrarlanması necə adlanır? (Çəki: 1)

- ☐ Azonallıq
- ☒ Ritmlik
- ☐ Bütövlük
- ☐ Zonallıq
- ☐ İntrozonallıq

Sual: Eyni geoloji eraya aid olan dövrləri müəyyən edin? 1. Trias. 2. Devon. 3. Silur. 4. Paleogen. 5.Yura. 6. Perm. (Çəki: 1)

- ☒ 2,3,6
- ☐ 1,2,4
- ☐ 2,4,6
- ☐ 1,4,5
- ☐ 1,3,5

Sual: Hansı geoloji dövr Paleozoy erasına aid deyil? (Çəki: 1)

- ☐ Perm
- ☐ Kembri
- ☒ Trias
- ☐ Ordovik
- ☐ Silur

Sual: Qranit lay bazalt laydan hansı qatla ayrılmışdır? (Çəki: 1)

- ☒ Konrad qatla
- ☐ Nüvə qatla
- ☐ Bazalt qatı ilə
- ☐ Moxoroviç sətəhi ilə
- ☐ Qranit qatla.

Sual: Afrika materikin ucqar nöqtələri: (Çəki: 1)

- ☐ Əl-Əbyad, Ümid, Mərakeş, Nordkin
- ☐ Parinyaş, Merçison, Çelyuskin, Almadi
- ☒ Əl-Əbyad, İynə, Ras-Həfun, Almadi
- ☐ Stip-Poynt, Roka, Ras-Həfun, York
- ☐ Baba, Piay, Maryato, İynə

Sual: Ekzogen proseslərə aid deyil: (Çəki: 1)

- ☐ Abraziya
- ☐ Eroziya
- ☒ Vulkanizm
- ☐ Akkumlyasiya
- ☐ Ekzarasiya

Sual: Fiziki aşınmanın daha fəal baş verdiyi yaylalar: 1.Əhəqqər 2.Orinoko 3.Qol 4.Tibesti 5.Qobustan 6.Ov (Çəki: 1)

- ☐ 3,4,6
- ☐ 1,2,5
- ☐ 2,3
- ☐ 2,4,6
- ☒ 1,3,4

Sual: Hansı iqlim qurşaqlarında mövsümü dəyişkənlik daha az nəzərə çarpır? (Çəki: 1)

- ☐ Subtropik, tropik
- ☐ Subtropik, mülayim
- ☒ Ekvatorial, arktik
- ☐ Subarktik, subekvatorial
- ☐ Arktik, mülayim

Sual: Meşələrin daha çox yayıldığı iqlim qurşaqları: 1.Qütb 2. Mülayim 3. Tropik 4. Sübqütb 5. Subtropik 6. Ekvatorial (Çəki: 1)

- ☐ 2,4,6
- ☐ 1,2,3
- ☒ 2,5,6
- ☐ 4,5,6
- ☐ 1,3,5

Sual: Savannalar və seyrək meşələr təbii zonası yayılıb: (Çəki: 1)

- ☒ Subekvatorialda
- ☐ Mülayimdə
- ☐ Qütblərdə
- ☐ Subtropikdə
- ☐ Ekvatorialda

BÖLMƏ: 7 2 03

Ad	7 2 03
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Səhra və yarımsəhraların formalaşdığı iqlim qurşaqları: (Çəki: 1)

- ☐ Ekvatorial, subekvatorial
- ☐ Ekvatorial, subtropik
- ☒ Subtropik, mülayim
- ☐ Subekvatorial, subtropik
- ☐ Arktika, subarktika

Sual: Mülayim iqlim qurşağı üçün səciyyəvi olan təbii zonalar: 1. Meşə-çöl 2. Savannalar 3. Tayqa 4. Tundra 5. Codyarpaqlı meşə 6. Səhra (Çəki: 1)

- ☐ 1,2,3
- ☐ 4,5,6
- ☐ 2,3,6
- ☒ 1,3,6
- ☐ 1,3,4

Sual: Subarktika iqlim qurşağında formalaşan təbii zonalar: 1.Savanna 2. Meşə-çöl 3. Çöl 4. Tundra 5. Meşə-tundra (Çəki: 1)

- ☐ 2,4
- ☐ 3,2
- ☐ 3,5,4
- ☐ 1,3
- ☒ 4,5

Sual: Aşağıdakılar hansı təbii zonaya aiddir: -Əsasən mülayim iqlim qurşağında yerləşir -Qara torpaqlar geniş yayılıb - Antropogen təsire daha çox məruz qalıb (Çəki: 1)

- ☒ Çöl
- ☐ Enliyarpaq meşə
- ☐ Yarımsəhra
- ☐ Musson meşələri
- ☐ Savanna

Sual: Codyarpaqlı həmişəyaşıl meşələr və kolluqlar təbii zonası hansı iqlim qurşağında yerləşir (Çəki: 1)

- ☒ Subtropik
- ☐ Mülayim
- ☐ Tropik
- ☐ Subarktik
- ☐ Subekvatorial

Sual: Aşağıdakı xüsusiyyətlər hansı təbii zonaya aiddi: 1. Mülayim və iqlim qurşağında geniş yayılmışdır. 2. Podzol (küləçalan) torpaqlar səciyyəvidir 3. İynəyarpaqlı ağaclar üstünlük təşkil edir. (Çəki: 1)

- ☐ Tundra
- ☐ Tuqay
- ☐ Pampa
- ☐ Prerii
- ☒ Tayqa

Sual: Şaquli zonallığı əmələ gətirən amillər: 1.Coğrafi enlik 2. Coğrafi uzunluq 3. Hündürlük 4. Temperatura 5. Rütubət 6. Bitki örtüyü (Çəki: 1)

- ☐ 2,4,6
- ☒ 3,4,5
- ☐ 1,2,3
- ☐ 4,5,6
- ☐ 1,3,5

Sual: Coğrafi enlikdən asılı olaraq dəyişən təbii komponentlər: 1. Günəş radiasiyası 2. Torpaq 3. Faydalı qazıntılar 4. Geoloji quruluş 5. Bitki örtüyü 6. Relyef (Çəki: 1)

- ☐ 3,4,6
- ☐ 1,2,3
- ☒ 1,2,5
- ☐ 4,5,6
- ☐ 2,4,6

BÖLMƏ: 7 2 01

Ad	7 2 01
Suallardan	8
Maksimal faiz	8

Sual: Tayqa zonası hansı iqlim qurşaqlarında yerləşir: (Çəki: 1)

- ☒ Mülayim
- ☐ Tropik
- ☐ Ekvatorial
- ☐ Subtropik
- ☐ Arktik

Sual: İnsan fəaliyyəti nəticəsində yaranan landşaftlar necə adlanır? (Çəki: 1)

- ☐ biosenoz
- ☐ azonal
- ☐ humus
- ☐ bedlend
- ☒ antropogen

Sual: Ekzoqen mənşəli relyef formalarını müəyyən edin: 1. Barxan 2.Krater 3.Antiklinal 4.Yarğan 5.Terras 6.Qraben (Çəki: 1)

- ☐ 2, 3, 5
- ☐ 3, 4, 5
- ☐ 1, 4, 6
- ☐ 2, 4, 6
- ☒ 1, 4, 5

Sual: Eol prosesləri nəticəsində yaranan relyef formaları: (Çəki: 1)

- ☐ Yarğanlar, barxanlar
- ☐ Deltalar, mağaralar
- ☐ Kanyonlar, karst qifaları
- ☐ Estuarilər, dyunlar
- ☒ Barxanlar, dyunlar

Sual: Kaynozoy erasında formalaşan dağlar: (Çəki: 1)

- ☐ Himalay,Altay, Böyük Suayırıcı
- ☐ Kordilyer, Kap, Sayan
- ☐ Pamir, Appalaç, Appenin
- ☐ Qafqaz, Skandinaviya,Əjdaha
- ☒ Atlas, And, Karpat

Sual: Yerin daxili təbəqələrini düzgün sıralayın: (Çəki: 1)

- ☒ yer qabığı, mantiya, nüvə;
- ☐ nüvə, mantiya, litosfer;
- ☐ Mantiya, yer qabığı, nüvə;
- ☐ Astenosfer, biosfer, nüvə;
- ☐ yer qabığı, termosfer, alt nüvə.

Sual: Yer qabığını əmələ gətirən təbəqələr hansılardır? 1.Bazalt. 2. Mantiya. 3. Qranit. 4. Nüvə. 5. Çökmə. (Çəki: 1)

- ☐ 1,2,3;
- ☒ 1,3,5;
- ☐ 1,2,4;
- ☐ 2,4,5;
- ☐ 3,4,5.

Sual: Paleozoy erasında yaranmış dağlar: 1. Qafqaz 2. Əjdaha 3.Böyük Suayırıcı 4. Atlas 5.Kordilyer 6.Skandinaviya (Çəki: 1)

- ☐ 2, 5, 6
- ☐ 1, 2, 3

- ☐ 1, 4, 5
- ☐ 1, 3, 5
- ☒ 2, 3, 6

Bölmə: 5 1 03

Ad	5 1 03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Okean və dənizlərdə qabarma və çəkilməni əmələ gətirən amillər: (Çəki: 1)

- ☐ Okean suyunun qeyri-bərabər qızması
- ☒ Ayın, qismən də günəşin cazibəsi
- ☐ Daimi küləklər
- ☐ Musson küləkləri
- ☐ Çayların quşçuluq dövrü

Sual: Dünya okeanının neftlə daha çox çirklənmiş hissələri: 1. İran körfəzi 2. Çukot dənizi 3. Böyük Avstraliya körfəzi 4. Şimal dənizi 5. Oxot dənizi 6. Meksika körfəzi (Çəki: 1)

- ☐ 1, 3, 5
- ☐ 1, 2, 3
- ☐ 2, 3, 6
- ☐ 2, 4, 6
- ☒ 1, 4, 6

Bölmə: 5 10 03

Ad	5 10 03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Şorsulu göllər hansılardır? (Çəki: 1)

- ☐ Baykal, Baskuncak, Ladoqa
- ☒ Ölü dəniz, Böyük şor, Başkunçak
- ☐ Viktoriya, Xəzər, Ölü dəniz
- ☐ Cad, Tanqanika, Böyük şor
- ☐ Aral, Xəzər, Viktoriya

Sual: Axarlı göllər qrupunu müəyyən edin: (Çəki: 1)

- ☐ Xəzər, Marakabayba, Viktoriya
- ☐ Yuxarı, Aral, Balxaş
- ☐ Baykal, Acınohur, Tanqanika
- ☒ Miçiqa, Baykal, Ladoqa
- ☐ Cad, İssikkul, Göygöl

Sual: Dəniz səviyyəsindən aşağıda yerləşən göllər qrupunu müəyyən edin: (Çəki: 1)

- ☐ Xəzər, Cad, Miçiqa
- ☒ Ölü dəniz, Aral, Xəzər
- ☐ Xəzər, Baykal, Candar
- ☐ Göygöl, Tufan göl, Ağgöl
- ☐ Cad, Eyr, Xəzər

BÖLMƏ: 5 12 03

Ad	5 12 03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bataqlıqların daha geniş yayıldığı iqlim qurşaqları: (Çəki: 1)

- ☐ tropik , subtropik
- ☐ ekvatorial, tropik
- ☐ subekvatorial, antarktik
- ☐ mülayim, arktik
- ☒ ekvatorial, subarktik

Sual: Bataqlıqların daha geniş yer tutduğu təbii zonalar: (Çəki: 1)

- ☐ meşə-çöl, yarımsəhra
- ☐ qütb səhraları, selva
- ☐ pampa, səhralar
- ☒ tundra, meşə tundra
- ☐ preri, tayqa

BÖLMƏ: 5 13 02

Ad	5 13 02
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Buzlaqların fəaliyyətindən bəhs edən elm necə adlanır? (Çəki: 1)

- ☒ Qlyasiologiya
- ☐ Geomorfologiya
- ☐ iqlimşünaslıq
- ☐ landşaftşünaslıq
- ☐ hidrologiya

Sual: Buzlaqların dağıdıcı işi adlanır: (Çəki: 1)

- ☐ Abraziya
- ☐ eroziya
- ☐ akkumulyasiya
- ☒ ekzarasiya
- ☐ deflyasiya

BÖLMƏ: 5 8 02

Ad	5 8 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Çay yatağının dibinə doğru yuyulması necə adlanır? (Çəki: 1)

- ☐ yan eroziya

- ☐ çay yatağı
- ☒ dib eroziyası
- ☐ çay vadisi
- ☐ eroziya bazisi

Sual: Çay yatağının yanlara doğru yuyulması eroziyanın hansı növüdür? (Çəki: 1)

- ☐ dib
- ☐ xətti
- ☐ şaquli
- ☒ yan
- ☐ yataq

Sual: Uzun vaxt ərzində çayda suyun məsarifi adlanır: (Çəki: 1)

- ☒ axım
- ☐ sululuq
- ☐ estuari
- ☐ hövzə
- ☐ yataq

Sual: Çayların il ərzində gətirdiyi suyun miqdarı necə adlanır? (Çəki: 1)

- ☐ axım
- ☐ estuari
- ☒ sululuq
- ☐ vahə
- ☐ mənbəyi

Sual: Çayların körfəz formasında genişlənən mənsəbləri necə adlanır? (Çəki: 1)

- ☐ vahə
- ☐ yataq
- ☒ estuari
- ☐ delta
- ☐ sututar

Sual: Çay dərəsinin elementlərini müəyyən edin: 1.Terras 2.Suayrıcı 3.Yataq 4.Sututar 5.Subasar 6.Vahə (Çəki: 1)

- ☐ 2,4,6
- ☒ 1,3,5
- ☐ 4,5,6
- ☐ 1,2,4
- ☐ 1,2,3

Bölmə: 5 9 01

Ad	5 9 01
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Fəvvarələr şəkilində yer səthinə çıxan isti bulaqlar necə adlanır? (Çəki: 1)

- ☒ qeyzerlər
- ☐ qrun suları
- ☐ layarası sular
- ☐ buzlaq suyu
- ☐ bulaq suyu

Sual: Quru çay dərəsi necə adlanır? (Çəki: 1)

- ☐ astana

- ☐ subasar
- ☐ meandr
- ☐ delta
- ☒ Qobu

Bölmə: 9-1 01

Ad	9-1 01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əsas çayı necə müəyyən etmək olar? (Çəki: 1)

- ☐ uzunluğuna görə
- ☐ hövzənin alçaqda yerləşməsinə görə
- ☐ sululuğuna görə
- ☐ enliliyinə, axım istiqamətinə görə
- ☒ ən qədimliyinə görə

Sual: Radial çay sisteminə harada təsadüf edilir? (Çəki: 1)

- ☐ gümbəzvari antiklinal qalxmalarda
- ☐ daha kövrək süxur laylarında
- ☐ halqavari dərələrdə
- ☒ iri vulkan konuslarında və qalxanvari dağ massivlərində
- ☐ üfüqi platformalarda

Sual: Çay və dərə şəbəkəsinin yerləşməsi nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ gətirmə məhsulun akkumulyasiyası ilə
- ☒ ərazinin geoloji quruluşu ilə
- ☐ relyefin xüsusiyyətləri ilə
- ☐ tektonik hərəkətlərin rejimi ilə
- ☐ çay qovuşmalarının baş verməsi ilə

Sual: Çay suyunun kinetik enerjisinin zəiflədiyi hansı sahələrdə qırıntı məhsulu akkumulyasiya edilir? (Çəki: 1)

- ☒ dağdaxili çökəklikdə, çayların düzənliyə çıxdığı sahələrdə
- ☐ dağətəyi relyeflərdə, gətirmə konuslarda
- ☐ prolüvial çöküntülərdə
- ☐ allüvial terraslarda
- ☐ konus çöküntülərində

Sual: Ağacabənzər çay sistemi harada müşahidə edilir? (Çəki: 1)

- ☐ suayrıcı silsilələrdə
- ☐ cavan qırıxıq dağlarda
- ☒ üfüqi platformalarda
- ☐ maili sahil düzənliklərdə
- ☐ çay yamaclarında

Sual: Monoklinal dərələr harada əmələ gəlir? (Çəki: 1)

- ☐ müxtəlif litoloji tərkibə malik süxur laylarında
- ☐ möhkəmliyi cəhətdən müxtəlif olan laylardan
- ☐ sinklinal dərələrin dibində
- ☒ sinklinal və antiklinal qırıxıqların qanadlarında
- ☐ antiklinal qırıxıqların tağ hissəsində

Sual: Sinklinal dərələrin morfoloji xüsusiyyətləri nədən asılıdır?) (Çəki: 1)

- ☐ kəskin qalxma proseslərindən

- ☒ sinklinal qırıxığın formatından
- ☐ antiklinal qırıxıqların tağ hissəsindən
- ☐ kəskin qalxma proseslərindən
- ☐ denudasiya proseslərindən

Sual: Çay və dərə şəbəkəsinin yaranması və inkişafında əsas rolu nə oynayır? (Çəki: 1)

- ☐ havanın temperaturu
- ☐ sutkalıq və illik amplituda
- ☐ səth axımı
- ☒ yağıntıların miqdarı
- ☐ qrunt sularının yerləşməsi

Sual: Yarıqan və qobular necə əmələ gəlir? (Çəki: 1)

- ☐ qrunt və yeraltı sular nəticəsində
- ☒ müvəqqəti axar suların fəaliyyəti nəticəsində
- ☐ dərinlik eroziyası prosesinin gərgin keçməsi ilə
- ☐ denudasiya proseslərinin təsiri altında
- ☐ meşə-çöl landşaftı şəraitində

Sual: Kuest tirəsi nədir? (Çəki: 1)

- ☐ çox qalın suxur layları
- ☐ maili sahil düzənlikləri
- ☐ monoklinal sahələr
- ☒ assimetrik quruluşlu uzununa tirələr
- ☐ konsekvant dərələrin subsekvant qollarının mənbələri

Sual: Sinklinal qırıxıqların qanadlarında nə əmələ gəlir? (Çəki: 1)

- ☐ süxur layları
- ☐ qırıntı materialları
- ☒ monoklinal dərələr
- ☐ sinklinaltəpələr
- ☐ antiklinal qırıxıqlar

BÖLMƏ: 8-8 03

Ad	8-8 03
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Psevdoterras nəyə deyilir? (Çəki: 1)

- ☐ axar suyun sahilə təsiri nəticəsində əmələ gələn allavial çöküntülər
- ☐ çay dərəsinin yamaclarında pillə şəklində yerləşmiş düz səthlər
- ☐ relyefin erozion formalarının əsas elementləri
- ☒ morfoloji cəhətdən terrasa bənzəyən, mənşəcə ondan fərqlənən pillələr
- ☐ mənşəyi çayın erozion və akkumulyativ fəaliyyəti ilə əlaqədar pillələr

Sual: Çay dərələrində yerləşən terrasların əmələ gəlmə səbəbini deyin: (Çəki: 1)

- ☒ iqlim rejiminin xarakterli dəyişməsi və çayların hidrodinamik fəaliyyəti nəticəsində
- ☐ subasarın akkumulyativ dibinin sayın səviyyəsindən müəyyən yüksəklikdə yerləşməsi ilə
- ☐ yan eroziyanın üstünlüyü nəticəsində çay yatağında hamarlanma proseslərinin intensivləşməsi ilə
- ☐ terrasın səthini örtən allüviumun qalınlığı ilə
- ☐ eroziya nəticəsində hamarlanmış ana suxurlarla

Sual: Çay terrasları nə zaman deformasiyaya uğrayır? (Çəki: 1)

- ☐ sinklinal sahədə intensiv akkumulyasiya gədersə

- ☒ çay dərəsi çökməkdə olan sinklinal qırıqlar vasitəsilə köndələnə kəsilsə
- ☐ dərinlik eroziyasını yan eroziya əvəz edərsə
- ☐ qədim terraslar cavan allüvial çöküntülərlə örtülsə
- ☐ tektonik hərəkətlərlə çayın dibinə kəsilərək terras pilləsi yamacı əmələ gəlsə

Sual: Terraslar çay dərələrində necə əmələ gəlir? (Çəki: 1)

- ☐ eroziya nəticəsində hamarlanmış ana süxurlarda
- ☐ terrasın səthini örtən allüviumun qalınlığı ilə
- ☐ subasarın akkumulyativ dibinin çayın səviyyəsindən müəyyən yüksəklikdə yerləşməsi ilə
- ☐ yan eroziyanın üstünlüyü nəticəsində çay yatağında hamarlanma prosesinin intənsləşməsi ilə
- ☒ iqlim rejiminin xarakterli dəyişməsi və çayların hidrodinamik fəaliyyəti nəticəsində

BÖLMƏ: 8-5 03

Ad	8-5 03
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İlk meandrlar əsl meandrlardan nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ yatağın meyilliyi ilə
- ☐ hidrodinamik xüsusiyyətləri ilə
- ☐ ritmik olaraq gah bir sahilə, gah da o biri sahilə yerləşməsi ilə
- ☐ günəş şüalarının düşmə bucağının həcmi ilə
- ☒ onların əyrilərinin müxtəlif radiusa malik olması ilə

Sual: Ekvatorial meşələrin humid iqlim zonasında illik yağıntının miqdarı neçə mm-dir? (Çəki: 1)

- ☐ 200-300 mm
- ☐ 1000-1200 mm
- ☐ 750- 800 mm
- ☐ 120-130 mm
- ☒ 1500-2000 mm

Sual: Nival iqlimə harada rast gəlinir? (Çəki: 1)

- ☐ dağüstü terraslarda
- ☒ qar xəttindən yüksəyə qalxan dağlarda
- ☐ qütb iqlimi zonasında
- ☐ subtropiklərdə
- ☐ şimal yarımkürəsində

Sual: Semiarid iqlim nədir? (Çəki: 1)

- ☐ passatlar zonasının tropik səhra iqlimi
- ☐ kəskin fərqlənən rütubətli və quru iqlim
- ☐ il ərzində düşən yağıntıların çox olması ilə xarakterizə olunan iqlim
- ☒ mülayim enlik səhralarının iqlimidir
- ☐ yağıntının azlığı, havanın çox quruluğu ilə xarakterizə olunan iqlim

Sual: Asan sukeçirən süxurlarda atmosfer suları hara süzülür? (Çəki: 1)

- ☒ yerin alt qatına
- ☐ yeraltı sulara
- ☐ çaylara
- ☐ dənizlərə
- ☐ səth axınlarına

Sual: Süxurlar relyefin hansı formalarını təşkil edir? (Çəki: 1)

- ☐ suda asan həll olan karbonatlı süxurları

- ☐ erozion relyef formalarını
- ☐ atmosfer sularını
- ☒ yüksəklikləri, tirələri
- ☐ çökəkləri, dərələri

Sual: Yer səthində xarici amillərə davamlı olan suxurlar relyefin hansı formalarını təşkil edir? (Çəki: 1)

- ☐ çökəkləri, dərələri
- ☒ yüksəklikləri, tirələri
- ☐ atmosfer sularını
- ☐ erozion relyef formalarını
- ☐ suda asan həll olan karbonatlı suxurları

Sual: Süxurların xarici amillərin fəaliyyətinə davamlılığı hansı xassələrdən asılıdır? (Çəki: 1)

- ☒ istilik keçirilməsi, su keçirmə qabiliyyətindən
- ☐ süxurlarda karstın geniş yayılmasından
- ☐ ekzogen amillərin suxurlara təsirindən
- ☐ qırıntı materialların növbələşməsindən
- ☐ temperaturun sutkalıq amplitudundan

Sual: Denudasiya nəyə deyilir? (Çəki: 1)

- ☐ suxurların fiziki aşınmasına
- ☐ yamacın meyillik dərəcəsinə
- ☐ temperaturun sutkalıq amplituduna
- ☒ aşınmış məhsulların öz yerindən başqa yerə aparılmasına
- ☐ öz əsasından ayrılmış suxur parçalarına

Sual: «Töküntü» (ufantı) konusu» necə əmələ gəlir? (Çəki: 1)

- ☐ aşınma qabığının hərəkətinə (yamacın meyilliyi 3-4° olduqda)
- ☐ maili səthdə hissəciklərin həcmnin böyüməsi nəticəsində
- ☒ yamac qırıntılarının yuvarlanıb meyillilik azalan yerlərdə toplanmasına
- ☐ yamaclarda səthin azalması nəticəsində
- ☐ hər hansı bir kütlənin yerini dəyişməsinə

Sual: Bütöv denudasiya harada baş verir? (Çəki: 1)

- ☒ yamacların yuxarı hissəsində
- ☐ dağların suayırıcıya tərəf geri çəkilən hissəsində
- ☐ sahənin sıx dərələrlə parçalanan sahəsində
- ☐ vulkanik yaylalarda
- ☐ cavan dağlıq sahələrdə

Bölmə: 8-2 03

Ad	8-2 03
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Mənsəbdən yuxarıda yerləşən çayın eroziya bazisi nədən asılıdır? (Çəki: 1)

- ☒ çay suyunun miqdarından, axım sürətindən
- ☐ çayın töküldüyü su hövzəsi səviyyəsinin qalxmasından
- ☐ ümumi eroziya bazisindən
- ☐ tektonik səbəblərdən
- ☐ su səthi profilinin hamar olmasından

Bölmə: 8-1 02

Ad	8-1 02
----	--------

Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Axar suların işi nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☒ kinetik (canlı) enerjinin böyüklüyü ilə
- ☐ eroziya və akkumilyasiya prosesləri ilə
- ☐ suyun axmasına göstərilən müqavimətin qarşısını almaqla
- ☐ korroziya prosesləri ilə
- ☐ yatağın meyilliliyinin çox olması ilə

Sual: Çayın eroziya bazisinin mənsebdən yuxarıda yerləşməsi nədən asılıdır? (Çəki: 1)

- ☐ su səthi profilinin hamar olmasından
- ☐ ümumi eroziya bazisindən
- ☐ tektonik səbəblərdən
- ☐ çayın töküldüyü su hövzəsi səviyyəsinin qalxmasından
- ☒ çay suyunun miqdarından, axım sürətindən

Sual: Mənsebdən yuxarıda yerləşən çayın eroziya bazisi nədən asılıdır? (Çəki: 1)

- ☒ çay suyunun miqdarından, axım sürətindən
- ☐ çayın töküldüyü su hövzəsi səviyyəsinin qalxmasından
- ☐ ümumi eroziya bazisindən
- ☐ tektonik səbəblərdən
- ☐ su səthi profilinin hamar olmasından

Sual: Allüvium nəyə deyilir? (Çəki: 1)

- ☐ çay yatağının meyl bucağının azalması ilə əlaqəbar olaraq axar suyun kinetik enerjisi
- ☐ çayların dağlardan düzənliklərə çıxdığı yerdə çökdürdükleri məhsullar
- ☐ axar suların dağıdıcı işi
- ☒ çayların öz yatağında və subasarda çökdürdüyü məhsullar
- ☐ çayın aşağılarında akkumilyasiya proseslərinin güclənməsi

Sual: Təngi əmələ gəlməsi nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ sahillərin intensiv yuyulması ilə
- ☐ suyun aşınma prosesləri ilə
- ☒ axar suyun dərinlik eroziyasının fəaliyyəti ilə
- ☐ geoloji strukturların quruluşu ilə
- ☐ yamac proseslərinin üstünlük təşkil etməsi ilə

Sual: Allüvial subasalar necə əmələ gəlir? (Çəki: 1)

- ☐ yan eroziyanın təsiri altında sahillərin yuyulması ilə
- ☐ qrunt və yeraltı suların sahələ çıxması sayəsində
- ☒ ərazi tektonik cəhətdən stabil və çökməyə məruz qalırsa
- ☐ qabarıq sahillərdə sahilyanı dayazlığın genişlənməsi ilə
- ☐ çay suyunun hidrodinamik təsiri altında

Sual: Relikt axmaz nədir? (Çəki: 1)

- ☐ akkumilyasiya zamanı əmələ gələn vallar
- ☐ çay dərələrini təşkil edən ana suxurların litoloji tərkibi
- ☒ çay yatağının qədim qollarından birinin yerində əmələ gələn axmaz
- ☐ inkişaf etmiş çay dərəsi dibinin daşqını zamanı su basan hissəsi
- ☐ meandr məhmızının qırılması və köhnə yatağın çay tərəfindən tərk edilməsi nəticəsində əmələ gələn axmaz

Sual: Şəlalələrin əmələ gəlməsi nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ şaquli tektonik çatlar müşahidə edilən sahələrdə dərinlik eroziyasının əmələ gəlməsi ilə

- ☒ çay dərəsi yamaclarında sürüşmələr və uçqunlar nəticəsində yataqda bəndlərin əmələ gəlməsi ilə
- ☐ düzənliklərdə meandr mahmızının qırıldığı sahələr ilə
- ☐ şəlaləni əmələ gətirən davamlı suxurların üfüqi vəziyyətdə yatması ilə
- ☐ yamaclarda səth axımlarının müxtəlifliyi ilə

Sual: Kinetik enerjinin böyüklüyü nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☒ axar suların işi ilə
- ☐ akkumulyasiya prosesləri ilə
- ☐ suyun müqavimətini qırmaqla
- ☐ korroziya prosesi
- ☐ yatağın meyilliyi ilə

Bölmə: 7-4 02

Ad	7-4 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sürüşmə prosesi (yamacı) ən çox harada baş verir? (Çəki: 1)

- ☐ vulkanik suxurlar yayılan sahələrdə
- ☐ dağlıq ölkələrin ana süxur qatlarında
- ☒ dağ, düzənlik çayları, dəniz və göllərin dik sahillərində
- ☐ düzənlik, dərə və yamaclarda
- ☐ meşə ilə örtülü yamaclarda

Sual: Ən çox harada sürüşmə yamacı (prosesi) baş verir? (Çəki: 1)

- ☐ meşə ilə örtülü yamaclarda
- ☐ düzənlik, dərə və yarıqlarda
- ☒ dağ, düzənlik çayları, dənizlərin dik sahillərində
- ☐ dağlıq ölkələrin ana süxur qatlarında
- ☐ vulkanik süxurlar yayılan sahələrdə

Sual: Ensiz materik yamacı harada yerləşir? (Çəki: 1)

- ☐ qədim geosinklinal qurşaqlarda
- ☐ dağ sistemlərində
- ☐ dəyişilmiş antiklinal qırışıqlarda
- ☒ şelfin qaşı ilə materik ətəyi arasında
- ☐ ekzogen amillərin fəaliyyəti ilə yaranan sahələrdə

Sual: Süxurların mexaniki parçalanması nə deməkdir? (Çəki: 1)

- ☐ süxurlarda ilişmə qüvvəsinin olması
- ☐ süxurların aşınması
- ☐ mineralların əmələ gəlməsi
- ☐ süxurların quruması
- ☒ dilitasiya

Sual: Yamacların meyilliyindən, uzunluğundan nə asılıdır? (Çəki: 1)

- ☐ tektonik qalxmalar
- ☒ eroziya prosesləri
- ☐ süxur qatları
- ☐ aşınma qabığı
- ☐ karst qıfları

Sual: Torpağın axması necə adlanır? (Çəki: 1)

- ☐ torpaq nəmliyi

- ☐ qrunnun sıyıq vəziyyətə düşməsi
- ☐ terrasların allüvisi
- ☐ Qırıntı məhsullarının hərəkəti
- ☒ soliflüksiya

Bölmə: 6-4 01

Ad	6-4 01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Okean yatağı çökəkləri daha necə adlanır? (Çəki: 1)

- ☒ abissal düzənliklər
- ☐ okean silsilələri
- ☐ okean yaylaları
- ☐ okean tirələri
- ☐ rift dərələri

Sual: Şaxta aşınmasına daha çox harada rast gəlinir? (Çəki: 1)

- ☐ səhra və yarımsəhralarda
- ☐ kontinental iqlim vilayətlərində
- ☐ mülayim və soyuq iqlim qurşaqlarında
- ☒ qütb ölkələrində və yüksək dağlarda
- ☐ dərə və yarıqlarda

Sual: Dilatasiya nədir? (Çəki: 1)

- ☐ süxur hissəcikləri arasında ilişmə qüvvəsinin olması
- ☐ süxurların aşınmaya məruz qalması
- ☐ süxurların islanması və quruması
- ☐ mineral və süxurların əmələ gəlməsi
- ☒ süxurların mexaniki parçalanması

Sual: Eroziya prosesi nədən asılıdır? (Çəki: 1)

- ☐ tektonik qalxma və denudasiya prosesindən
- ☒ yamacların meyilliliyindən, uzunluğundan
- ☐ süxur qatlarının növbələşməsindən
- ☐ aşınma qabığının xüsusiyyətlərindən
- ☐ karst qıflarının uçqun çökəklərindən

Sual: İlk yamaclarda dəyişkən ekzogen proseslərin məcmusunu alim S.Voskresenski nə adlandırmışdır? (Çəki: 1)

- ☐ ekzogen yamaclar
- ☐ flüvial yamaclar
- ☒ yamac prosesləri
- ☐ lay yamacları
- ☐ buzlaq yamacları

Sual: Qar uçqunu baş verməsinin əsas şərtlərindən biri nədir? (Çəki: 1)

- ☐ buzlaqların yaratdığı karlar
- ☐ maili sahələr
- ☐ dik yamaclar
- ☒ qar örtüyü strukturunun dəyişməsi
- ☐ qayadan daş düşməsi

Sual: Dağ çaylarında sel yaranmasında ufantı konusunu nə təşkil edir? (Çəki: 1)

- ☐ yüksək dağlıq sahələr

- ☐ troq dərələri
- ☐ qar sürüşmələri
- ☐ ufantı yamacları
- ☒ süxur hissəcikləri

Sual: Soliflüksiya nədir? (Çəki: 1)

- ☐ torpaq nəmliyinin azalması
- ☐ qrunun sıyıq vəziyyətə düşməsi
- ☐ çay terraslarının allüvisi
- ☒ torpağın axması
- ☐ qırıntı məhsul örtüyünün hərəkəti

Sual: İri daş kəsəklərinin müəyyən zolaqlarında toplantılarına nə deyilir? (Çəki: 1)

- ☐ «daş dənizlər»
- ☐ deflüksiya
- ☒ kurum
- ☐ krup
- ☐ kongeliflüksiya

Sual: Delüvial prosesin inkişafına hansı amillərin böyük təsiri var? (Çəki: 1)

- ☐ atmosfer yağıntısı, yüksəkliyin artması
- ☐ yamac səthinin hamarlılığı
- ☐ yağış müddətinin çoxluğu
- ☐ yamacı təşkil edən yumşaq çöküntüləri tərkibi
- ☒ su təbəqəsinin miqdarı, yamacın meyillilik dərəcəsi

Sual: Peneplenin yaranması üçün nə tələb olunur? (və neçə il ərzində) (Çəki: 1)

- ☐ 40-50 il; ana süxur laylarının kəsilməsi
- ☐ 1 mln.il; hamarlanma səthlərinin əmələ gəlməsi
- ☐ 500 il; dərə pedimentlərinin əmələ gəlməsi
- ☒ on milyon illər; ərazinin tektonik passiv olması
- ☐ 100 il; dağlıq sahənin olması

BÖLMƏ: 6-3 02

Ad	6-3 02
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Okeanların ən böyük morfostrukuru və müasir giosinklinal çökəkləri nə adlanır? (Çəki: 1)

- ☐ rift zonaları
- ☒ dibsiz çökəklər-depressiyalar
- ☐ adalar və sualtı silsilələr
- ☐ borderlendlər
- ☐ sualtı kanyonlar

BÖLMƏ: 5-9 02

Ad	5-9 02
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Materik yamacı relyefinin başlıca formaları nədir? (Çəki: 1)

- ☐ şelf düzənlikləri və yumşaq çöküntü suxurları
- ☐ mərcan poliplərinin yaratdığı adalar
- ☐ antekliz və sineklizlər
- ☐ cavan moren tirələri və buzlaq dərələri
- ☒ sualtı yaylalar və sualtı kanyonlar

Bölmə: 5-6 03

Ad	5-6 03
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Şərqi Afrika rift qurşağının əsas xüsusiyyətləri nədir? (Çəki: 1)

- ☐ çökəklər horst tipli dağlar və massivlərlə əhatələnib
- ☐ rift zonası çökəkliklərində cərgə ilə düzülmüş dərin göllər yaranır
- ☐ qərb qırılmazlar sistemi morfoloji cəhətdən effektiv olmaqla rift zonasını əmələ gətirmişlər
- ☒ kanyonlarda fəal maqmatik proseslərin geniş yayılmasıdır
- ☐ qırılmazlar sistemi arasında nəhəng qraben-çökəklər yaranır

Bölmə: 4-8 02

Ad	4-8 02
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Vulkan yerləşdiyi qurşağın iqlimindən asılı olaraq hansı təsirlərə məruz qalır? (Çəki: 1)

- ☒ eroziyaya, qar və buzların təsirinə
- ☐ yağan yağışların təsirinə
- ☐ tektonik hərəkətlərin təsirinə
- ☐ lava, vulkan külü və qırıntı məhsullarının təsirinə
- ☐ dağıdıcı küləklərin təsirinə

Sual: Buzlaq relyef formalarını nə əmələ gətirir? (Çəki: 1)

- ☐ vulkan krateri
- ☐ dağıdıcı küləklər
- ☐ vulkan konusları
- ☐ qravitasiya hadisələri
- ☒ daim qar və buzlaqlar

Sual: Vulkan krateri hansı proseslərin təsiri ilə dağıla bilər? (Çəki: 1)

- ☒ buzlağın təsirindən kraterin yuyulmasından və s.
- ☐ vulkan dağlarının abraziyaya məruz qalmasından
- ☐ sualtı püskürmə nəticəsində
- ☐ külək sovrulması nəticəsində
- ☐ müxtəlif destruksiya mikrorelyef formalarının təsiri ilə

Sual: Vulkan konusu yamacı relyefinin əsas formalarını nə təşkil edir? (Çəki: 1)

- ☐ vulkan sahəsi relyefinin evolyusiyası
- ☐ səth sularının erozion fəaliyyəti
- ☐ lava ilə örtülmüş yamaclar

- ☐ səthi düz maili olan ensiz tirələr
- ☒ genişlənməkdə olan bir neçə şırımlar

Sual: Hekk nədir? (Çəki: 1)

- ☐ konus yamacının yuxarısında yerləşən ensiz şırımlar
- ☐ şırımlar arasındakı suayrıcıları və ya iti yallı tirələr
- ☐ vulkan konusu yamacı relyefinin əsas formaları
- ☒ vulkan konusu borusunda yaranmış möhkəm, aşınmaya qarşı davamlı sütunvarı şiş dağ və ya tərə
- ☐ dəniz və okeanlarda rast gəlinən vulkanik dağlar

Sual: Dayka nədir? (Çəki: 1)

- ☐ yamacları lavadan təşkil olunmuş vulkan konuslarındakı erozion şırımlar
- ☐ eksploziv püskürmə konusları
- ☐ dəniz və okeanlarda əmələ gələn vulkan dağlarının abraziyaya məruz qalması
- ☒ vulkan dağı eroziyaya məruz qalarkən, yamaclarının davamlı olan və yamacı kəsən müsbət relyef forması
- ☐ şaquli qalxma zəif olarsa, dəniz səviyyəsindən müxtəlif hündürlüyə qalxmış yaylalar

Sual: İqlimdən asılı olaraq vulkanlar hansı təsire məruz qalır? (Çəki: 1)

- ☐ dağıdıcı küləklərin təsirinə
- ☐ lava, vulkan külü və qırıntı məhsullarının təsirinə
- ☐ tektonik hərəkətlərin təsirinə
- ☐ yağan yağışların təsirinə
- ☒ eroziyaya, qar və buzlaqların təsirinə

BÖLMƏ: 15 02

Ad	15 02
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Mərkəzində buz yerləşmiş təpələr nə adlanır? (Çəki: 1)

- ☐ yamac delnvima qatı
- ☐ yastı torf təpələri
- ☒ hidrolakkolitlər
- ☐ yeraltı suların üzə çıxdığı yerlər
- ☐ qrünt suları

BÖLMƏ: 4-8 01

Ad	4-8 01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Vulkan relyefinin dəyişməsində və evolyusiyasında hansı təbii amil mühüm rol oynayır? (Çəki: 1)

- ☐ relyefin inversiyası
- ☐ dəniz və okeanlar
- ☒ küləklər
- ☐ mikrorelyef formaları
- ☐ vulkan krateri

Sual: Dağıdıcı küləklər ən çox nəyə təsir edir? (Çəki: 1)

- ☐ lava çölləri və lava yaylalarına
- ☐ dərə-çay şəbəkəsinə
- ☒ çox yumşaq qırıntı məhsullarından əmələ gəlmiş vulkan konuslarına
- ☐ vulkan relyefinin destruktiv formalarına
- ☐ denudasiyaya az davamlı çöküntülərə

Sual: Qravitasiya hadisəsi fəal bir amil kimi özünü nə vaxt göstərir? (Çəki: 1)

- ☐ eksploziv püskürmə konusları eroziyaya qarşı daha çox davamlı olarsa
- ☐ lavalər möhkəm və yüksək hopdurucu qabiliyyətə malikdirsə
- ☐ lava ilə örtülmüş yamaclar aşınmanın təsiri ilə ensizləşsə
- ☒ konusun yamacı çox dik və əsasən qırıntı məhsullardan təşkil olunarsa
- ☐ erozion şırım lava qatı altında yatan tufogen qata çatırsa

Sual: Erozion formalar necə inkişaf etməyə başlayır? (Çəki: 1)

- ☐ yumşaq qırıntı məhsullardan təşkil olunan konus yamacında erozion şırımların əmələ gəlməsi ilə
- ☒ eksploziv püskürmə konusları eroziyaya qarşı daha da davamlı olan məhsullardan təşkil olunduğuna görə
- ☐ səth suları vulkan konusunun yamaclarını və zirvəsini dağıtdığına görə
- ☐ lavalardan təşkil olunmuş konuslarda erozion formalar ləng inkişaf etdiyinə görə
- ☐ repressiv eroziya şırımının kraterin yamacını açmasına və s. görə

Sual: Barranko nədir? (Çəki: 1)

- ☐ vulkan sahəsi relyefinin evolyusiyası
- ☐ səth sularının erozion fəaliyyəti
- ☐ vulkan püskürməsi zamanı yaranan vulkan yüksəkliyi
- ☒ lavalardan təşkil olunmuş vulkan konusundakı erozion şırımlar
- ☐ yumşaq qırıntı məhsullardan təşkil olunmuş konus yamacı

Sual: Effuziv püskürmə zamanı kraterdən axan əsas lava ətrafa yayılaraq nə əmələ gətirir? (Çəki: 1)

- ☐ lava dərələri
- ☒ lava çölləri , yaxud lava yaylaları
- ☐ lava çöküntüləri
- ☐ stolvari sahələri-mezləri
- ☐ çay qollarının repressiv eroziyasını

Sual: Lava örtüklerini təməmlə nə dağdır? (Çəki: 1)

- ☐ endogen amillərə aid olan zəlzələlər
- ☐ geosinklinal qurşaqlar
- ☐ sualtı vulkanlar
- ☒ çayların yan eroziyası və çay qollarının repressiv eroziyası
- ☐ lava örtüyünün az maili və düz səthinin eroziya nətiyəsində aşınıb alçalması

Bölmə: 10 02

Ad	10 02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Daimi donuşluq sahələrində olan karst – nə deməkdir? (Çəki: 1)

- ☐ yeraltı sularla əlaqədar olan karst
- ☐ karbonat süxur qatları
- ☒ termokarst hadisəsi
- ☐ yeraltı suların əmələ gətirdiyi boşluqlar
- ☐ əhəngdaşı qatları

Sual: Səthdən axarı olmayan çökəklər nədir? (Çəki: 1)

- ☒ polyelər
- ☐ yeraltı boşluqlar
- ☐ yeraltı su horizantları
- ☐ karstlaşan yaylalar
- ☐ nəlbəkiyə oxşar çökəklər

Sual: Ekvatorial hava kütlələrinə aid olan xüsusiyyət: (Sürət 19.05.2014 11:43:09) (Çəki: 1)

- ☐ soyuq və buludlu
- ☒ yüksək temperatur və rütubətli
- ☐ isti və quru
- ☐ buludsuz və şəffaf
- ☐ çox rütubətli və qızmar

Sual: Tropik hava kütlələrinin xüsusiyyəti: (Sürət 19.05.2014 11:43:44) (Çəki: 1)

- ☐ isti, rütubətli, bol yağıntılı
- ☒ isti, quru, tozlu
- ☐ isti, quru, buludlu
- ☐ soyuq, buludlu, rütubətli
- ☐ isti, quru, bol yağıntı

Sual: Atmosferin hansı təbəqəsini ozonosfer adlandırmaq olar? (Sürət 19.05.2014 11:45:07) (Çəki: 1)

- ☐ Troposfer
- ☐ Ekzosfer
- ☐ Termosfer
- ☒ Stratosfer
- ☐ Mezosfer

Sual: Okeanda dərinliyi 200 minə qədər olan sahil düzənliyi necə adlanır? (Sürət 19.05.2014 11:45:22) (Çəki: 1)

- ☒ şelf
- ☐ növ
- ☐ rift
- ☐ abissal
- ☐ materik ətəyi

Sual: Troposfer havasını qızdıran əsas mənbə: (Sürət 19.05.2014 11:45:43) (Çəki: 1)

- ☐ Vulkanlar
- ☐ Küləklər
- ☒ Yer səthi
- ☐ Ay
- ☐ Ulduzlar

Sual: Məli dağətəyi düzənliklərin səthində qonşu dağlardan axan çaylar nə əmələ gətirir? (Sürət 19.05.2014 11:46:45) (Çəki: 1)

- ☒ böyük gərilmə konusları
- ☐ antiklinal tirələr və sinklinal dərələr
- ☐ hamar allüvial düzənliklər
- ☐ adalar qövsü və dibi okean çökəkləri
- ☐ alp orogenezi dağları

Bölmə: 11 02

Ad	11 02
Suallardan	1
Maksimal faiz	1
Sualları qarşıdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Xionosterlə yer səthinin qarşılıqlı əlaqəsindən nə yaranır? (Çəki: 1)

- ☒ qar xətti
- ☐ nival iqlim sahələri
- ☐ yağıntılar
- ☐ kontinental hava kütlələri
- ☐ erozion yeraltı formaları

Bölmə: 15-00

Ad	15-00
Suallardan	82
Maksimal faiz	82
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ən uzun və ən böyük ərazi tutan dağlıq qurşağ nə adlanır? (Sürət 19.05.2014 10:18:44) (Çəki: 1)

- ☐ erozion şırımlar
- ☐ geomorfoloji proseslər
- ☐ maqmatizm prosesi
- ☒ orta okean silsilələri
- ☐ sahil bəndləri

Sual: «Dəniz dəyirmanlarına» ən çox harada rast gəlinir? (Sürət 19.05.2014 10:19:42) (Çəki: 1)

- ☐ Dunayın qolu Vratna çayında
- ☐ İspaniyada Pireney dağları çaylarında
- ☐ Dinar dağlarında-Riuka çayında
- ☐ Qərbi Gürcüstanda-Saora, Çeşura çaylarında
- ☒ Aralıq dənizi sahəsində, Fransanın cənubunda

Sual: Hansı xüsusiyyətlərinə görə relyefin mənşəyi müəyyən edilə bilər? (Sürət 19.05.2014 10:19:56) (Çəki: 1)

- ☐ anaoloji xüsusiyyətlərinə
- ☐ təbii xüsusiyyətlərinə
- ☒ morfoloji xüsusiyyətlərinə
- ☐ fizioloji xüsusiyyətlərinə
- ☐ endogen xüsusiyyətlərinə

Sual: Karst relyefinin ən çox yayılan formaları hansılardır? (Sürət 19.05.2014 10:20:21) (Çəki: 1)

- ☐ təpələr, suxur qatları, düzənliklər, terraslar
- ☒ karr, quyular, təbii şaxtalar
- ☐ çökəkliklər, yaylalar
- ☐ uçqunlar, yarğanlar, yamaclar
- ☐ şırımlar, tirələr

Sual: Karst sahələrinin yeraltı suları nədən asılıdır? (Sürət 19.05.2014 10:20:38) (Çəki: 1)

- ☒ yeraltı suların səviyyəsinin tərəddüdündən
- ☐ karstlaşan massivin çatlılıq dərəcəsi və çatların morfoloji xüsusiyyətlərindən
- ☐ suxur qatlarının qalınlığından, eroziya bazisindən
- ☐ qıfənzər çökəklərdən
- ☐ meandrlardan

Sual: Orta okean silsilələri nədir? (Sürət 19.05.2014 10:20:57) (Çəki: 1)

- ☒ ən uyğun və ən böyük ərazi tutan dağlıq qurşağ
 - ☐ kiçik erozion şırımlar
 - ☐ böyük dağ sistemləri
 - ☐ ekzogen geomorfoloji proseslər
 - ☐ orogen zonalarda maqmatizm prosesləri
-

Sual: Poliyelər nədir? (Sürət 19.05.2014 10:21:11) (Çəki: 1)

- ☐ mürekkəb formalı yeraltı boşluqlar
 - ☒ səthdən axarı olmayan çökəklər
 - ☐ yeraltı su horizontları
 - ☐ yüksək yaylalarda karstlaşan suxurlar
 - ☐ nəlbəkiyə oxşar çökəklər
-

Sual: Psevdokarst nədir? (Sürət 19.05.2014 10:21:30) (Çəki: 1)

- ☒ qeyri karstın müxtəlif suxurlarda yayılan formaları
 - ☐ yer səthindəki asan karstlaşan karbonatlı suxurlar
 - ☐ qırıntı çöküntülərindəki səth boşluqları
 - ☐ süxur qatlarına süzülən sular
 - ☐ yeraltı erozion formalar
-

Sual: Sahil karst mağaraları harada əmələ gəlir? (Sürət 19.05.2014 10:21:46) (Çəki: 1)

- ☐ karst massivi kənarlarında
 - ☐ müvəqqəti tamdoyma zonası səviyyəsində
 - ☐ vulkanik suxurlarda
 - ☒ karbonat və qeyri karbonat suxurlarda
 - ☐ yeraltı boşluqlarda
-

Sual: Tektonik hərəkətlərin təsiri nəticəsində nə yaranır? (Sürət 19.05.2014 10:22:05) (Çəki: 1)

- ☒ denudasiya prosesləri
 - ☐ relyefin böyük formaları
 - ☐ dəre yamacları
 - ☐ meşəliklər
 - ☐ yeraltı erozion formalar
-

Sual: Yer səthində karst relyefinin geniş yayılmış formalarını göstərin (Sürət 19.05.2014 10:22:20) (Çəki: 1)

- ☐ şırımlar, tirələr
 - ☐ çökəklər, yaylalar
 - ☐ uçqunlar, yarğanlar, yamaclar
 - ☒ karr, quyular, qıflar, təbii şaxtalar
 - ☐ təpələr, suxur qatları, düzənliklər, terraslar
-

Sual: Əsrlik dəyişənlik nədir? (Sürət 19.05.2014 10:36:12) (Çəki: 1)

- ☐ buzlaqların daim hərəkətdə olması
 - ☐ buzlaqların mövsümi tərəddüdü
 - ☐ buzlaq kürsülərinin yaranması
 - ☒ buzlağın çox genişlənməsi yaxud kiçilib yox olması
 - ☐ buzlaq çatlarının çoxalması
-

Sual: «Qoyun kəlləsi» hansı yerlərdə müşahidə edilir? (Sürət 19.05.2014 10:36:31) (Çəki: 1)

- ☐ təpəcikli buzlaq sahələrində
 - ☒ İY dövr buzlaqlarının əhatə etdiyi möhkəm suxurların yayıldığı yerlərdə
 - ☐ buzlaq hərəkət edərkən qarşısında olan buzlaq eroziyasından
 - ☐ genişlənmiş və dibi yarılmış dərələrdə
 - ☐ sürətli çay axınlarında
-

Sual: «Ölü buzlaq»lar necə əmələ gəlir? (Sürət 19.05.2014 10:37:00) (Çəki: 1)

- ☒ buzlaqların geri çəkilməsi ilə əlaqədar qayaların üzə çıxması nəticəsində əsas buzlaqlardan ayrılan buzlaq
 - ☐ buzlaqların irəli hərəkəti nəticəsində
 - ☐ buzlaq səthindəki qabarma nəticəsində
 - ☐ qar uçqunlarının buzlağı qidalandırması ilə
 - ☐ buzlaq səthinin parçalanması ilə
-

Sual: Buzlaq akkumulyasiyasının relyef formaları hansı ərazilərdə əmələ gəlir? (Sürət 19.05.2014 10:37:57) (Çəki: 1)

- ☐ riqellərdə

- ☐ dərələrin başlanğıcında
 - ☐ dağ çaylarında
 - ☐ maili dərələrdə
 - ☒ buzlağın əridiyi sahələrdə
-

Sual: Buzlaq çatlarının dərinliyini göstərin (Sürət 19.05.2014 10:38:18) (Çəki: 1)

- ☐ 100 m
 - ☐ 5 m
 - ☐ 450 m
 - ☒ 50 m
 - ☐ 200 m
-

Sual: Buzlaq səthindəki kiçik çökəklərin yaranma səbəbini göstərin (Sürət 19.05.2014 10:38:36) (Çəki: 1)

- ☐ havanın çox quruluğu ilə
 - ☐ il ərzində qarsız günlərin çox davam etməsi ilə
 - ☒ havanın hərəkəti nəticəsində ərimə və buxarlanmanın təsiri ilə
 - ☐ günəş şüalarının düşmə bucağının təsiri ilə
 - ☐ dairəvi çökəkliklərdə suyun toplanması ilə
-

Sual: Buzlaqaltı ablasianın baş vermə səbəbini göstərin (Sürət 19.05.2014 10:38:54) (Çəki: 1)

- ☐ buzlaq üzərində qarın yığılması nəticəsində
 - ☐ buzlaqların dərələr boyu yüksəkliklərdə toplanması nəticəsində
 - ☐ buzlaq səthində suyun toplanması nəticəsində
 - ☒ yerin fasiləsiz olaraq ayırdığı istiliyin təsiri nəticəsində
 - ☐ buzlağın aşağı hissəsində kütlənin azalması nəticəsində
-

Sual: Buzlaqların üstündəki adam fiqurlu buzlaq sütunlarının yaranmasını izah edin. (Sürət 19.05.2014 10:40:07) (Çəki: 1)

- ☐ Buzlaqların dərələr boyu aşağı hərəkət etməsi ilə
 - ☐ dağ ətəyində geniş buzlaq haşiyələrinin əmələ gəlməsi ilə
 - ☒ günəşin yüksəkdə dayanması, havanın çox quruluğu
 - ☐ buzlaqların yamaclarından çökəklərə toplanması ilə
 - ☐ geniş ərazilərin qabarıq şəkilli buz qatı ilə örtülməsi ilə
-

Sual: Dərə buzlaqları necə əmələ gəlir? (Sürət 19.05.2014 10:40:27) (Çəki: 1)

- ☐ hərəkət edən buzlaq dilindən ayrılmasından
 - ☐ dağların hamar yamaclarında yığılmasından
 - ☒ bir neçə dərə buzlağının birləşməsindən
 - ☐ buzlaq səthinin kələ-kötür birləşməsindən
 - ☐ günəş şüasının təsirindən
-

Sual: Dünya buzlaqlarının ümumi sahəsinin neçə faizi Antarktidadır? (Sürət 19.05.2014 10:41:11) (Çəki: 1)

- ☐ 63,7%
 - ☐ 72,5%
 - ☒ 85,3%
 - ☐ 97%
 - ☐ 53,8%
-

Sual: Flyuvioqlyasial terraslara respublikanın hansı çay axınlarında rast gələ bilərik? (Sürət 19.05.2014 10:41:29) (Çəki: 1)

- ☐ Kürün aşağı mənsəbində
 - ☐ Oxçuçayda
 - ☒ Qusarçayın yuxarı axınlarında
 - ☐ Arazın yuxarı axınında
 - ☐ Əlinçə çayda
-

Sual: Hansı ərazilərdə buzlaq akkumilyasının relyef formaları yaranır? (Sürət 19.05.2014 10:41:54) (Çəki: 1)

- ☒ buzlağın əridiyi sahələrdə

- ☐ maili dərələrdə
 - ☐ dərələrin başlanğıcında
 - ☐ rigellərdə
 - ☐ dağ çaylarında
-

Sual: Hess üsulu nədir? (Sürət 19.05.2014 10:44:41) (Çəki: 1)

- ☐ buzlağın yuxarı hissəsinin orta yüksəkliyi ilə buzlaq dilinin yüksəlməsinin toplanması
 - ☐ buzlaq sahəsində yağıntı ilə ərimə arasında olan asılılığın tapılması
 - ☒ irimiqyaslı topoqrafiya xəritəsində olan buzlaqların qar xəttinin təmin edilməsi
 - ☐ buzlaqların son sərhəddinin yüksəkliyi ilə buzlaq olmayan zirvələrin yüksəkliyinin toplanması
 - ☐ buzlaq sahəsindəki kənar çatlarla ilk moren çöküntüləri arasındakı orta yüksəklik
-

Sual: Kar buzlaqları hansı ərazilərdə daha geniş yayılmışdır? (Sürət 19.05.2014 10:45:01) (Çəki: 1)

- ☐ dağ düzənliklərində
 - ☐ vulkan kraterində
 - ☐ dik yamaclarda
 - ☒ üç tərəfdən qayalarla əhatə olunan çökəkliklərdə
 - ☐ materik buzlaqlarında
-

Sual: Qar xəttinin yaranma səbəbini göstərin (Sürət 19.05.2014 10:45:18) (Çəki: 1)

- ☐ yer kürəsinin mülayim qurşağının nival iqlim sahəsində
 - ☐ yağıntıların müsbət balansı olan atmosfer qatından
 - ☒ xionosferlə yer səthinin qarşılıqlı əlaqəsindən
 - ☐ arktika kontinental iqlim şəraitindən
 - ☐ xionosferin relyeflə kəsildiyi xəttindən
-

Sual: Qrenlandiyada buzun orta qalınlığı nə qədərdir? (Sürət 19.05.2014 10:45:43) (Çəki: 1)

- ☒ 2300 m
 - ☐ 1400 m
 - ☐ 3800 m
 - ☐ 1000 m
 - ☐ 550 m
-

Sual: Morenin tərifini göstərin (Sürət 19.05.2014 10:46:51) (Çəki: 1)

- ☒ buzlaqlar tərəfindən toplanmış qırıntılardan təşkil olunmuş çöküntülərə deyilir
 - ☐ qayalı yamaclardan tökülən suxurlara deyilir
 - ☐ buzlağın yan tərəfinə düşən qırıntı materiallarına deyilir
 - ☐ buzlağın mərkəzə doğru əyilərək bir-birinə yaxınlaşmasına deyilir
 - ☐ buzlağın əriməsindən yaranan relyef formalarına deyilir
-

Sual: Oroqrafik qar xətt nədir? (Sürət 19.05.2014 10:47:07) (Çəki: 1)

- ☐ yamaclarda qalmış qarın aşağı sərhəddi ilə qardan azad olmuş çılpaq yamaclar arasında olan xətt
 - ☐ iqlim qar xəttindən yuxarıda yaranmış buzlaq xətti
 - ☐ qar və buzlağı olmayan zirvə yüksəklikləri
 - ☒ qar talalarının aşağı sərhədlərindən keçən xətt
 - ☐ buzlaqların qar xəttindən aşağıda yerləşən hissəsi
-

Sual: Relyefin akkumilyativ formaları necə yaranır? (Sürət 19.05.2014 10:47:22) (Çəki: 1)

- ☒ çöküntülərin toplanması nəticəsində
 - ☐ materialların aparılması nəticəsində
 - ☐ okean çökəkliyində yerləşməsi nəticəsində
 - ☐ giosinklinal qurşaqların təsiri ilə
 - ☐ okean yatağı ilə sərhədlənməsi nəticəsində
-

Sual: Riqel nədir? (Sürət 19.05.2014 10:47:52) (Çəki: 1)

- ☐ qıvrım səthli qayalar
- ☐ erozion mənşəli dərələr
- ☐ əsas dərəyə qovuşan çay qolları

- ☒ təknəvari dərələrin uzununa profilində olan qayalı pillələr
 - ☐ buzlaq akkumilyasiyasının relyef formaları
-

Sual: Sirklərin yaranma səbəbini göstərin (Sürət 19.05.2014 10:48:08) (Çəki: 1)

- ☐ buzlaqlar tərəfindən toplanmış qırıntılar nəticəsində
 - ☐ qayalı yamaclardan tökülən suxurların təsirilə
 - ☒ çay dərələrinin yuxarı axınını əhatə edən karların köməyi ilə
 - ☐ buzlaqların sürətli hərəkəti nəticəsində
 - ☐ iqlimin dəyişməsi ilə əlaqədar
-

Sual: Şəbəkə buzlaqları hansı ərazilərdə yaranmışdır? (Sürət 19.05.2014 10:48:25) (Çəki: 1)

- ☐ üç tərəfdən qayalarla əhatə olunan çökəkliklərdə
 - ☐ vulkanların kraterlərində və vulkan zirvələrində
 - ☐ Yastanların üstündə
 - ☒ yamaclardan çökəklərə toplanmış buzlaqlarda
 - ☐ kar və sirkələrdə
-

Sual: Təknəvari dərələrin başqa adı nədir? (Sürət 19.05.2014 10:48:47) (Çəki: 1)

- ☐ karlar
 - ☒ troqlar
 - ☐ riqellər
 - ☐ sirkələr
 - ☐ morenlər
-

Sual: Yerli qar xəttini təyin etmək üçün hansı üsuldən istifadə olunur? (Sürət 19.05.2014 10:49:10) (Çəki: 1)

- ☐ «qar üsulundan»
 - ☐ «buzlaq üsulundan»
 - ☒ «zirvə üsulundan»
 - ☐ « iqlim üsulundan»
 - ☐ « dağ üsulundan»
-

Sual: «Daşlı səhralar»ın səthi nə ilə örtülü olur? (Sürət 19.05.2014 10:50:04) (Çəki: 1)

- ☐ nazik aşınma qabığı ilə
 - ☐ karroziya formaları ilə
 - ☐ allüvial çöküntülər ilə
 - ☐ düz materialları ilə
 - ☒ yuvarlanmış çağıltaşları ilə
-

Sual: «Fulca»-ya harada təsadüf edilir? (Sürət 19.05.2014 10:50:19) (Çəki: 1)

- ☐ Tar səhrasında
 - ☐ Qaraqum səhrasında
 - ☒ Ərəbistan səhrasında
 - ☐ Qızılqum səhrasında
 - ☐ Tarım çayı hövzəsində
-

Sual: «Səhra qabığı»nın tərkibi nədən ibarətdir? (Sürət 19.05.2014 10:50:49) (Çəki: 1)

- ☐ qranit qumdaşlarından
 - ☐ xörək duzlarından
 - ☐ mergelli gillicələrdən
 - ☒ əhəng və gipsdən
 - ☐ səth axınlarından
-

Sual: «Səhra qayşağı»ı nədən əmələ gəlmişdir? (Sürət 19.05.2014 10:51:10) (Çəki: 1)

- ☐ əhəng və gipsdən
 - ☒ dəmir və manqan birləşməsindən
 - ☐ qrunut sularının səthə kapilyarlarla qalxması nəticəsində
 - ☐ duz məhsullarından
 - ☐ tranzit çaylardan
-

Sual: «Sovrulma qazan»ları nədir? (Sürət 19.05.2014 10:51:24) (Çəki: 1)

- ☐ sıldırım qayalıqlardakı dairəvi çuxurlar
 - ☒ qranit süxurlarda böyük formalı çuxurlar
 - ☐ süxurların səthində paralel istiqamətdə yerləşmiş şırımlar
 - ☐ meşəni xatırladan deflyasiya sütunları
 - ☐ bir-birinin üstünə yığılmış qayalıqlar
-

Sual: Barxanlar necə əmələ gəlir? (Sürət 19.05.2014 10:51:42) (Çəki: 1)

- ☐ bütün il müddətində eyni istiqamətdə əsən küləklərdən
 - ☐ rütubətli iqlim şəraitində qum dənələrinin dünün daha tez hərəkət etməsindən
 - ☒ arid iqlim şəraitində, qum dənələrinin bir-birindən ayrı olduğu halda
 - ☐ küləyin rejimi və qumun miqdarı ilə əlaqədar
 - ☐ kontinental şəraitdə köndələn dünlərdən
-

Sual: Barxanlara ən çox harada rast gəlinir? (Sürət 19.05.2014 10:52:18) (Çəki: 1)

- ☐ Avstraliya səhralarında
 - ☐ Şimali Amerika səhralarında
 - ☒ Atakama və Peru səhralarında
 - ☐ Avstraliya və Şimali Amerika səhralarında
 - ☐ Böyük səhrada
-

Sual: Bürclər, sütunlar, dirəklər hansı şəraitdə əmələ gəlir? (Sürət 19.05.2014 10:52:34) (Çəki: 1)

- ☐ suyun erozion təsiri nəticəsində
 - ☐ subareal deltaların köməkliyi ilə
 - ☒ şaquli qatlarla parçalanmış süxurların parçalanması nəticəsində
 - ☐ massiv süxurların parçalanması ilə
 - ☐ süxur laylarının növbələşməsi ilə
-

Sual: Fulçaların ən dərin yeri nə qədərdir? (Sürət 19.05.2014 10:52:56) (Çəki: 1)

- ☐ 63 m
 - ☐ 35 m
 - ☐ 10 m
 - ☒ 85 m
 - ☐ 100 m
-

Sual: Qayma yığılı necə əmələ gəlir? (Sürət 19.05.2014 10:53:23) (Çəki: 1)

- ☐ rütubətin çatışmazlığından
 - ☐ torpağın əhəng və gips qabığı ilə örtülməsi ilə
 - ☒ qranit süxurların aşınması nəticəsində
 - ☐ akkumilyativ relyef formalarının təsiri ilə
 - ☐ yağın şəbəkəsinin genişlənməsi ilə
-

Sual: Qum dənizi formaları harada daha geniş yayılmışdır? (Sürət 19.05.2014 10:53:44) (Çəki: 1)

- ☐ Böyük Səhrada
 - ☐ Orta Asiya səhralarında
 - ☒ Şimali-Afrika səhralarında
 - ☐ Avstraliya səhralarında
 - ☐ Mərkəzi Asiya səhralarında
-

Sual: Materiklərin xeyli hissəsi nə ilə örtülüdür? (əsasən şelf və materik yamacları) (Sürət 19.05.2014 10:54:02) (Çəki: 1)

- ☐ dəniz suları ilə
 - ☐ dağlarla
 - ☐ düzənliklərlə
 - ☐ meşəliklərlə
 - ☒ okean suları ilə
-

Sual: Okean yatağı düzənliyi neçə km-dən artıq olmaqla, Dünya okeanı dibinin əsas hissəsini tutur? (Sürət 19.05.2014

10:54:20) (Çəki: 1)

- ☒ 3 km-dən artıq olmaqla
 - ☐ 2 km-dən artıq olmaqla
 - ☐ 1 km-dən artıq olmaqla
 - ☐ 14 km-dən artıq olmaqla
 - ☐ 7 km-dən artıq olmaqla
-

Sual: Parabolik dünlər nədir? (Sürət 19.05.2014 10:54:35) (Çəki: 1)

- ☒ qum dənələrinin daha tez hərəkəti
 - ☐ küləyin təsirilə qum dənələrinin havaya qalxması
 - ☐ zəif külək zamanı qum dənələrinin yerin səthi ilə sürünməsi
 - ☐ aypara şəklində qum təpəciyi
 - ☐ səhralarda təsadüf edilən köndələn dünlər
-

Sual: Relyefin böyük formaları əsasən nəyin təsiri nəticəsində yaranır? (Sürət 19.05.2014 10:54:58) (Çəki: 1)

- ☐ dəre yamaclarının
 - ☐ denudasiya proseslərinin
 - ☐ erogen qurşaqların
 - ☐ bazis səthinin
 - ☒ tektonik hərəkətlərin
-

Sual: Relyefin elementləri nədir? (Sürət 19.05.2014 10:55:19) (Çəki: 1)

- ☐ zəlzələlər, tektonik hərəkətlər
 - ☐ sualtı kanyonlar
 - ☐ qar xətti, daimi donuşluq
 - ☐ struktura uyğun morfostrukturlar
 - ☒ səthlər, tillər, səth bucaqları
-

Sual: Səhralar üçün ən xarakterik erozion formalar hansılardır? (Sürət 19.05.2014 10:55:35) (Çəki: 1)

- ☐ bitki örtüyü
 - ☐ yığintıların az olması
 - ☒ efemer, yaxud çayların quru dərələri
 - ☐ takurlar üzərindəki erozion şırımlar
 - ☐ ərazinin passiv tektonik qalxması
-

Sual: Səhralarda havanın temperaturunun sutkalıq amplitudu neçə dərəcəyə çatır? (Sürət 19.05.2014 10:55:58) (Çəki: 1)

- ☐ 40-45°
 - ☐ 50-55°
 - ☒ 30-35°
 - ☐ 60-65°
 - ☐ 37-38°
-

Sual: Səhralarda il müddətində neçə mm yağıntı düşür? (Sürət 19.05.2014 10:56:15) (Çəki: 1)

- ☐ 70-300 mm
 - ☐ 50-60 mm
 - ☒ 200-250 mm-dən az
 - ☐ 120-130 mm
 - ☐ 80-100 mm-dən çox
-

Sual: Səhralarda relyefin inkişafında və formalaşmasında əsas amil nədir? (Sürət 19.05.2014 10:56:34) (Çəki: 1)

- ☐ rütubətin çox olması
 - ☐ yağıntıların miqdarı
 - ☐ havanın temperaturu
 - ☐ çayların uzunluğu
 - ☒ küləklərin gücü
-

Sual: Semi-arid səhralar əsasən nə ilə səciyyəvidir? (Sürət 19.05.2014 10:56:51) (Çəki: 1)

- ☐ geomorfoloji proseslərin intensiv inkişafı ilə
 - ☐ axarı olmayan qapalı sahələri ilə
 - ☒ şahid dağların, yarıqan şəbəkəsinin inkişaf etməsi ilə
 - ☐ daha çox inkişaf etmiş fiziki aşınma nəticəsində əmələ gələn qırıntı məhsulları ilə
 - ☐ eroziya relyef formalarının geniş yayılması ilə
-

Sual: Şahid dağlar landşaftının çox inkişaf etdiyi yer haradır? (Sürət 19.05.2014 10:57:50) (Çəki: 1)

- ☒ Şimali Afrika
 - ☐ Çində
 - ☐ Şimali Amerika
 - ☐ Meksikada
 - ☐ İran yaylasında
-

Sual: Təpəli qumlar nədir? (Sürət 19.05.2014 10:58:19) (Çəki: 1)

- ☐ qum dalgalarının ayrı-ayrı hissələrinin qeyri-bərabər hərəkət etməsi
 - ☐ çoxlu gil qarışığı olan qumların yığılmasından əmələ gələn təpəciklər
 - ☐ simmetrik quruluşa malik uzununa dünlər
 - ☐ 10-15 m-ə çatan təpəciklər
 - ☒ 3-5 m-ə qədər yüksəkliyi olan təpəciklər
-

Sual: Yamacların meyilliyi neçə dərəcəyə (°) uyğun olmalıdır? (Sürət 19.05.2014 10:58:38) (Çəki: 1)

- ☐ 1° -yə
 - ☒ 2° –dən artıq
 - ☐ 3°
 - ☐ 4°
 - ☐ 5° –yə yaxın
-

Sual: Abrazion sahillərin inkişaf etməsi üçün nə lazımdır? (Sürət 19.05.2014 10:59:31) (Çəki: 1)

- ☐ abrazion platformanın genişlənməsi
 - ☐ abrazion proseslərin dalğanın sahil xəttinə görə istiqaməti
 - ☒ suların dərinləşməsi
 - ☐ dalğanın sürəti
 - ☐ sahili təşkil edən süxurların litoloji tərkibi
-

Sual: Alimlər relyefin hansı formalarını morfoskulptura adlandırırlar? (Sürət 19.05.2014 10:59:52) (Çəki: 1)

- ☐ tektonik qırılmalarını
 - ☒ ekzogen geomorfoloji proseslərin əmələ gətirdiyi relyef formalarını
 - ☐ kiçik relyef formalarını (nanorelyef)
 - ☐ mezoformaların səthini mürəkkəbləşdirən relyef formalarını
 - ☐ meqaformaların iri hissələrini
-

Sual: Antiklinorium və sinklinorium nədir? (Sürət 19.05.2014 11:00:08) (Çəki: 1)

- ☐ alçaq silsilələr
 - ☐ tirələr
 - ☐ dalğalı – təpəli geniş çökəkliklər
 - ☒ böyük və tərkibcə mürəkkəb qırışq strukturlar
 - ☐ adalar qövsü
-

Sual: Benc nədir? (Sürət 19.05.2014 11:00:31) (Çəki: 1)

- ☒ dəniz sularının altında yerləşən abrozon yaxud sahil platforması
 - ☐ dik və dərin sahillərdə dalğanın sahil xəttinə böyük sürətlə yaxınlaşması
 - ☐ sahilə ləpə döyən səviyyəsində abrazion çıxıntılar
 - ☐ abrazion çıxıntıdan yuxarıda yerləşən dik yamac
 - ☐ çatsız və layları olmayan möhkəm süxurlar
-

Sual: Dəniz terrası nəyə deyilir? (Sürət 19.05.2014 11:00:53) (Çəki: 1)

- ☐ dəniz suyunun dərinləşməsinə
- ☐ ləpəvari çökəkliklərə

- ☐ qədim sahil xətlərinə
 - ☐ qurudan axan kiçik çaylara
 - ☒ abrazion və ya akkumilyativ sahələrə
-

Sual: Delta çöküntülərinin qalınlığı nə qədərdir? (Sürət 19.05.2014 11:01:16) (Çəki: 1)

- ☐ 50-100 m
 - ☒ 150-200 m və daha çox
 - ☐ 500-600 m
 - ☐ 1000-1500 m-dən az
 - ☐ 10 m-dən çox
-

Sual: Estuarilər necə əmələ gəlir? (Sürət 19.05.2014 11:01:53) (Çəki: 1)

- ☐ çayların materikdən dənizlərə gətirdiyi qırıntı materialları vasitəsilə
 - ☒ qabarma-çəkilmə prosesinin və sahillərin tektonik çökməsi nəticəsində
 - ☐ müxtəlif mexaniki tərkibli layların növbələşməsi ilə
 - ☐ dənizdə cərəyanların sahilə çox yaxın keçməsi nəticəsində
 - ☐ sahilboyu axının təsiri altında
-

Sual: Deltaların əmələ gəlməsinə nə təsir edir? (Sürət 19.05.2014 11:02:12) (Çəki: 1)

- ☐ sahili təşkil edən suxurlar
 - ☐ dağların sahilə dioqanal istiqamətdə yaxınlaşması
 - ☐ sahillərin abraziyası
 - ☐ dənizdən ayrılan körfəzlər
 - ☒ sahillərin tektonik hərəkətləri
-

Sual: Karst qığı, sahil bəndləri hansı relyef formalarına aiddirlər? (Sürət 19.05.2014 11:02:31) (Çəki: 1)

- ☐ kiçik erasion şırımlara
 - ☐ dağlıq silsilələri
 - ☐ deflyasiya çökəkliklərinə
 - ☒ mikroformalara
 - ☐ yumşaq süxurlara
-

Sual: Klif nədir? (Sürət 19.05.2014 11:02:46) (Çəki: 1)

- ☐ dəniz sahil zonasının daimi dəyişkənliyi
 - ☒ sahillərin ana suxurunda yaratdığı çıxıntılar
 - ☐ sahil zonada gedən təbii proseslər
 - ☐ qabarma və çəkilmə
 - ☐ sahil tirələri
-

Sual: mərcan poliplərinininkişaf etdiyi dəniz suyunun orta temperaturu neçə dərəcə və duzluluğu neçə faiz olmalıdır? (Sürət 19.05.2014 11:03:08) (Çəki: 1)

- ☐ 40-50° ; 60-65%
 - ☐ 30-32° ; 45-50%
 - ☐ 5-8° ; 10-15%]
 - ☐ 10-12° ; 25-26%
 - ☒ 18-20° ; 37-38%
-

Sual: Makroformalar nədir? (Sürət 19.05.2014 11:03:27) (Çəki: 1)

- ☐ okeanların orta dərinliyidir
 - ☒ meqaformaların iri hissələridir
 - ☐ erasion şırımlarıdır
 - ☐ qum üzərindəki tirəciklərdir
 - ☐ dağdaxili çökəklikdir
-

Sual: Meqaformalar nədir? (Sürət 19.05.2014 11:03:42) (Çəki: 1)

- ☐ ən böyük ərazi tutan dağlıq qurşaqlardır
- ☐ müsbət relyef formalarıdır
- ☐ okean çökəklikləri

- ☐ sahil bəndləridir
 - ☒ planetar relyef formalarını mürəkkəbləşdirən böyük formalar
-

Sual: Meqaformaların iri hissələri nədir? (Sürət 19.05.2014 11:03:59) (Çəki: 1)

- ☐ okeanların orta dərinliyi
 - ☐ erozion şırımlar
 - ☐ çökəkliklər
 - ☒ makroformalar
 - ☐ yarıqlar
-

Sual: Mezoformalara nə aiddir? (Sürət 19.05.2014 11:04:24) (Çəki: 1)

- ☐ relyef formaları
 - ☐ iqlim qurşaqları
 - ☐ yumşaq suxurlar
 - ☐ dağlıq qurşaqlar
 - ☒ yarıqlar, qobular, dərələr
-

Sual: Mikroformalar nədir? (Sürət 19.05.2014 11:04:43) (Çəki: 1)

- ☐ çəmənlerdeki çimpizlər
 - ☐ kiçik erasion şırımlar
 - ☒ karst qığı, sahil bəndləri
 - ☐ qum təpəcikləri, dağlıq ölkənin silsilələri
 - ☐ səhralarda deflyasiya çökəklikləri
-

Sual: Nanorelyev dedikdə, nə başa düşürsünüz? (Sürət 19.05.2014 11:05:10) (Çəki: 1)

- ☐ materiklərin orta yüksəkliyi
 - ☐ dağlıq qurşaqlar
 - ☐ dağdaxili çökəklər
 - ☐ yumşaq suxurlar
 - ☒ kiçik erozion şırımlar, qum üzərində tirəciklər
-

Sual: Planetar relyef formalarını mürəkkəbləşdirən böyük formalar necə adlanır? (Sürət 19.05.2014 11:05:28) (Çəki: 1)

- ☐ dağlıq qurşaqlar
 - ☐ okean çökəklikləri
 - ☐ sahil yatağı
 - ☐ müsbət relyef formaları
 - ☒ meqaformalar
-

Sual: Respublikamızdakı laqunlardan bir neçəsini göstərin və «laqun» nədir? (Sürət 19.05.2014 11:06:18) (Çəki: 1)

- ☐ akkumilyasiya gedən sahil hissə: Şah dili, Kür dili
 - ☐ suyun sirkulyasiyası: Kür çayı
 - ☒ körfəz ya buxta: Ağzıbir gölü, Lənkəran düzündəki «Mərdolar» və s.
 - ☐ sahil xəttinə yaxın yerləşən bir neçə dil: Araz dili
 - ☐ dənizə doğru uzanan akkumilyativ formalar: Xəzər dənizi-Azərbaycan sahilləri
-

Sual: Sahil zonası nədir? (Sürət 19.05.2014 11:06:38) (Çəki: 1)

- ☐ sahilin genişlənməsi və sahil xəttinin dənizə doğru irəliləməsi
 - ☐ dalğalanma nəticəsində akkumulyativ relyef formalarının əmələ gəlməsi
 - ☐ tektonik hərəkətlərin sahil xəttində tərəddüd etməsi
 - ☐ quru ilə dənizin təmas etdiyi xətt
 - ☒ litosfer, hidrosfer, atmosfer və biosferin qarşılıqlı əlaqələrinin hakim olduğu sahə
-

Sual: Sahil zonasının əsas elementləri nədir? (Sürət 19.05.2014 11:06:54) (Çəki: 1)

- ☐ dalğalanma prosesləri
 - ☐ qırıntı materialı
 - ☐ akkumilyativ relyef formaları
 - ☐ dəniz sahil zonası
 - ☒ sahil xətti
-

Sual: Şxer tipli sahillər necə əmələ gəlir? (Sürət 19.05.2014 11:07:13) (Çəki: 1)

- ☐ çayların gətirdiyi allüviumun sahil zonasında çökməsi nəticəsində
- ☐ sahil akkumulyativ relyef formalarını təşkil edən qumların sovrulması ilə
- ☒ keçmişdə materik buzlaşmalarına məruz qalmış sahillərdə yaranır
- ☐ qabarma və çəkilmə prosesinin təsirilə
- ☐ qurunun sahilboyu zonada püskürən vulkanların gənizə doğru axması ilə

Sual: Yarğanlar, qobular, dərələr hansı relyef formasına aiddir? (Sürət 19.05.2014 11:07:39) (Çəki: 1)

- ☐ yumşaq süxurlara
- ☐ dağlıq qurşaqlara
- ☐ sahil bəndlərinə
- ☒ mezoformalara
- ☐ tirəcəklərə

Bölmə: 16-00

Ad	16-00
Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sualtı vulkanların böyük əksəriyyəti hansı zonada yerləşir? (Sürət 19.05.2014 11:10:07) (Çəki: 1)

- ☒ orta okean silsilələrinin rift zonalarında
- ☐ qırılmalar zonasında
- ☐ sönmüş vulkan sahələrində
- ☐ cavan giosinklinal qurşaqlarda
- ☐ riftlər zonasında

Sual: Antiklinal dağlar, tirələr, sinklinal dərələr- hansı relyef formalarına aiddir? (Sürət 19.05.2014 11:10:23) (Çəki: 1)

- ☐ hissəsi relyefdə əksini tapmayan morfostruktura
- ☐ Bir – birilə əks münasibəti olan sahələrə
- ☒ düzgün morfostrukturaya
- ☐ maqmatik prosesli sahələrə
- ☐ cavan dağlıq sahələrə

Sual: Bənd göllərinə ən çox harada rast gəlinir? (Sürət 19.05.2014 11:10:35) (Çəki: 1)

- ☐ kraterin bir küncündə və çökəkdə
- ☐ lava yaylalarında
- ☐ vulkan sahəsini kəsən kanyonların yamaclarında
- ☐ karst sahələrində
- ☒ qədim çay dərələrində

Sual: Batolit nədir? (Sürət 19.05.2014 11:10:50) (Çəki: 1)

- ☐ ensiz daraqvari tirələr
- ☐ maili kəsən uzun tektonik çatlar
- ☐ dərinlikdə yerləşən maqmatik kütlələr
- ☐ gümbəzəoxşar təpələr formasında müsbət relyef formaları
- ☒ böyük ölçüyə malik genişlənmiş intruziv kütlələr

Sual: Cavan relyef sahələrində ən geniş yayılmış relyef forması nədir?) (Sürət 19.05.2014 11:11:05) (Çəki: 1)

- ☐ dərin kanyonvari dərələrdir
- ☐ vulkanik suxur laylarıdır
- ☐ səthi lava ilə örtülmüş stolvari dağlardır
- ☐ çat boyu püskürmədən əmələ gələn səth formalarıdır.
- ☒ lava yaylarıdır

Sual: Çox böyük kraterlər nə adlanır? (Sürət 19.05.2014 11:11:37) (Çəki: 1)

- ☐ ekssentrik kraterlər
 - ☐ solfatar
 - ☐ fumorallar
 - ☒ kalder
 - ☐ vulkan oxu
-

Sual: Düzgün morfostrukturaya hansı relyef formalarını misal göstərmək olar? (Sürət 19.05.2014 11:11:59) (Çəki: 1)

- ☐ uzanma istiqamət üzrə 1 hissəsi relyefdə əksini tapmayan morfostruktur
 - ☐ relyef ilə geoloji struktur arasında əks münasibət olan sahələr
 - ☒ antiklinal monoklinal dağlar, tirələri, sinklinal dərələr
 - ☐ qırıxıqlıq, yaxud aktiv fəaliyyətdə olan maqmatik proseslər
 - ☐ struktura uyğun morfostruktur
-

Sual: Effuziv püskürmə nədir? (Sürət 19.05.2014 11:12:14) (Çəki: 1)

- ☐ püskürmə sakit keçir, soyuq lava fəvvarə vurur
 - ☐ yer səthində vulkanların sıx yerləşməsi
 - ☐ yer qabığının üst təbəqəsinin dərinlik tektonik çatlarla parçalanması
 - ☐ püskürmənin çox güclü partlayışla qurtarması
 - ☒ yer səthinə çıxan məhsulun maye lava şəklində olması
-

Sual: Eroziya kalderlər nədir? (Sürət 19.05.2014 11:12:28) (Çəki: 1)

- ☐ vulkan konusunun və kraterin partlayışı nəticəsində dağılmasından və genişlənməsindən əmələ gəlir
 - ☐ rüskürmə zamanı müəyyən proseslər nəticəsində əmələ gələn boşluğun üzərində yerləşən ox hissəsinin çökməsi
 - ☒ repressiv eroziya nəticəsində kraterin divarının açılması və dərinləşməsi yolu ilə əmələ gəlir
 - ☐ vulkanın fəaliyyətindən asılı olaraq böyük krater daxilində 2-ci və 3-cü dərəcəli, sanki bir-birinə geyindirilmiş kraterlər
 - ☐ dəniz səviyyəsində yerləşən, birtərəfli partlayış, yaxud abraziyanın təsiri ilə dağılan kraterlər
-

Sual: Fəal bir amil kimi qravitasiya hadisəsi necə əmələ gəlir? (Sürət 19.05.2014 11:12:39) (Çəki: 1)

- ☐ eroziya şırım lava qatı altında yatan tufogen qata çatarsa
 - ☒ konusun yamacı dik və qırıntı məhsullarından təşkil olunarsa
 - ☐ lava ilə örtülmüş yamaclar aşınmanın təsiri ilə ensizləşərsə
 - ☐ lavalər möhkəm və hopdurucu fəaliyyətə malikdirsə
 - ☐ eksploziv püskürmə konusvari eroziyaya qarşı davamlı olarsa
-

Sual: Hansı cəhət ilə lava yaylaları bir-birindən fərqlənir? (Sürət 19.05.2014 11:12:50) (Çəki: 1)

- ☐ tektonik hərəkətlər nəticəsində səth meyilliyinin dəyişməsi ilə
 - ☒ geoloji yaşı və yerləşdiyi ərazinin iqlim şəraiti ilə
 - ☐ müxtəlif yüksəkliklərində yerləşmələrinə görə
 - ☐ müxtəlif iqlim qurşaqlarında olmasına görə
 - ☐ öz hidroloji və hidrogeoloji xüsusiyyətlərinə görə
-

Sual: Havay adası vulkanlarının ümumi hündürlüyü nə qədərdir? (Sürət 19.05.2014 11:13:03) (Çəki: 1)

- ☐ 200 m
 - ☐ 1200 m
 - ☒ 9000 m
 - ☐ 500 m
 - ☐ 200 m
-

Sual: Kəsən damar nədir? (Sürət 19.05.2014 11:13:28) (Çəki: 1)

- ☐ üstə yatan çöküntü suxur laylarının müxtəlif dərəcədə qabarması
 - ☐ maili düzənliklərdə mənzərəli geomorfoloji landşaft
 - ☐ çöküntü suxurların qırıxmış halda olması
 - ☐ yastı və gümbəzəoxşar təpələr
 - ☒ qala divarına bənzər, çox ensiz tirələr
-

Sual: Konusvari palçıq vulkanlarının hündürlüyü nə qədərdir? (Sürət 19.05.2014 11:13:45) (Çəki: 1)

- ☐ 100-150 m
 - ☐ 150-200 m
 - ☒ 300-400 m
 - ☐ 500-600 m
 - ☐ 50-80 m
-

Sual: Qədim palçıq axınlarının üzəri nə ilə örtülüdür? (Sürət 19.05.2014 11:14:02) (Çəki: 1)

- ☐ eroziya izləri ilə
 - ☐ riftlər zonası ilə
 - ☐ çatlı qırıntı məhsulları ilə
 - ☒ bitki örtüyü ilə
 - ☐ sopka çölləri ilə
-

Sual: Lava səthinin teksturası nədən asılıdır? (Sürət 19.05.2014 11:14:30) (Çəki: 1)

- ☐ kəsikli lavalardan
 - ☐ buz üzərinə lavaların axdığı zaman soyuma xüsusiyyətlərindən
 - ☒ qazların həcmindən maqmadan ayrılma dərəcəsi
 - ☐ sütunvari lavaların soyuma çatlarının səthə perpendikulyar yerləşməsindən
 - ☐ lavanın eynitərəkibli olmasından
-

Sual: Maqmatizm nədir? (Sürət 19.05.2014 11:14:49) (Çəki: 1)

- ☐ vulkan mənşəli relyef formalarının yer səthinin müəyyən zonalarında yayılması
 - ☐ müəyyən dərinlikdə yerləşən intruziv kütlələrin denudasiya vasitəsilə dağıdılması
 - ☐ intruziv kütlənin yer qabığının yuxarı qatlarına daxil olması
 - ☐ səthin qabarması nəticəsində yeni müsbət relyef formalarının yaranması
 - ☒ yer qabığının dərinlik qırılmaları ilə kəsilən müəyyən zonalar üçün səciyyəvi proses
-

Sual: Palçıq vulkanları hansı ərazilərdə ən çox yayılmışdır? (Sürət 19.05.2014 11:15:06) (Çəki: 1)

- ☒ neftli-qazlı qırıxıqlıq sahələrdə
 - ☐ antiklinal qırıxıqların tağında
 - ☐ krater düzənliklərində
 - ☐ vulkan kraterində
 - ☐ giosinklinal qurşaqlarda
-

Sual: Relyef ilə geoloji struktur arasında əks münasibət olan ərazilər hansı sahələrə aid edilir? (Sürət 19.05.2014 11:15:27) (Çəki: 1)

- ☐ çay dərəsi əmələ gələn sahələrə
 - ☐ ekzogen amillərin fəaliyyəti ilə yaranan sahələr
 - ☐ sinklinal struktur ətrafındakı dağla
 - ☒ çevrilmiş morforstruktur sahələri
 - ☐ tektonik sahələr
-

Sual: Post vulkanik hadisələr necə baş verir? (Sürət 19.05.2014 11:15:39) (Çəki: 1)

- ☐ maqmadan çıxan ilkin su və səthdən çatlarla dərinliyə keçib orada qızaraq yenidən səthə çıxan sularla əlaqədar prosesdir
 - ☐ Suyu dərinədə həll etdikləri maddələri səthdə çökdürərək kiçik təciklər əmələ gətirir
 - ☐ vulkan kraterində, konusun yamaclarında dövrü fəaliyyətdə olan su-buxar fəvvarəsi
 - ☒ maqmatik ocaqdan müxtəlif qazlar, su buxarı və suyun ayrılaraq kraterdə və vulkan konusu yamaclarında yer səthinə çıxması
 - ☐ kraterdən yer səthinə lava və yumşaq qırıntı məhsulların atılmaması
-

Sual: Semi-arid iqlim nədir? (Sürət 19.05.2014 11:16:17) (Çəki: 1)

- ☐ passatlar zonasının tropik səhra iqlimi
 - ☐ kəskin fərqlənən rütubətli və quru iqlim
 - ☐ il ərzində düşən yağıntıların çox olması ilə xarakterizə olunan iqlim
 - ☒ mülayim enlik səhralarının iqlimidir
 - ☐ yağıntının azlığı, havanın çox quruluğu ilə xarakterizə olunan iqlim
-

Sual: Soyuq iqlim qurşaqlarında yerləşən lava yaylalarının səthi nəyin təsiri nəticəsində çox dəyişirlər? (Sürət

19.05.2014 11:17:21) (Çəki: 1)

- ☒ fiziki aşınmanın və buzlaqların
 - ☐ denudasiyanın
 - ☐ səthi lava ilə örtülmüş stolvari dağların
 - ☐ IY dövr buzlaqlarının dağıdıcı fəaliyyəti ilə
 - ☐ ilkin və törəmə mikrorelyef formalarının
-

Sual: Tufeyli konuslar nədir? (Sürət 19.05.2014 11:17:51) (Çəki: 1)

- ☐ vulkan oxu üzərində qıfaoxşar çökəklik
 - ☐ vulkanik dağların xarakter morfoloji elementləri
 - ☐ lavadan təşkil olunmuş vulkanda kraterin sıldırım yamacları
 - ☒ stravulkan konuslarının yamaclarında yerləşən II dərəcəli kiçik konuslar
 - ☐ püskürmə zamanı əsas konusun yamaclarında təzyiq az olan yerlərdə yaranan çatlar
-

Sual: Vulkan dağı neçə əmələ gəlir? (Sürət 19.05.2014 11:18:07) (Çəki: 1)

- ☒ püskürmə ilə əlaqədar qonşu konusların həcmi böyüyərək birləşir
 - ☐ vulkanın əsas və yan kraferlərindən püskürən lava kimyəvi tərkibindən asılı olaraq konusun yamacında bərkiyir
 - ☐ turş lavalar konusun yamaclarında qalaqlanaraq, yamacları dik olan dillər şəklində soyuyur
 - ☐ hərəkətdə olan lavanın üzərində şlak qabığı adlanan qovşaq əmələ gəlir, vaxt keçdikcə bərkiyir və qalınlaşır
 - ☐ axımın daxilindəki qaynar lava müxtəlif yerlərdən üzə çıxır, sonra soyuyaraq kələ-kötür səthlər əmələ gətirir
-

Sual: Vulkan sahələrindən axan çayların səviyyə rejimi qeyri-vulkan sahələri çaylarının səviyyə rejimindən nə ilə seçilir? (Sürət 19.05.2014 11:18:34) (Çəki: 1)

- ☐ meyilliliyə uyğun olaraq yeraltı axın əmələ gətirməsi ilə
 - ☒ il boyu nisbətən az tərəddüd etməsinə görə
 - ☐ gur sulu bulaqlar şəklində yer səthinə çıxması ilə
 - ☐ əraziyə düzən yağıntıların miqdarı ilə
 - ☐ çatlara süzülən suların sirkulyasiyasına görə
-

Sual: Vulkan sahələrində yeraltı su ehtiyatları hansı elementlərdən asılıdır? (Sürət 19.05.2014 11:18:52) (Çəki: 1)

- ☐ çökəkliklərdən və dayaz çay yataqlarından
 - ☐ kraterlərdə yerləşən göllərdən
 - ☐ vulkan sahələrindən axan çayların səviyyə rejimindən
 - ☒ vulkan çöküntülərinin qalınlığından və əraziyə düşən yağıntının miqdarından
 - ☐ ərazi səthinə düşən yağış suları, qar və buzlaqların əriməsindən
-

Sual: Vulkanizm dedikdə nəzərdə nə tutulur? (Sürət 19.05.2014 11:19:12) (Çəki: 1)

- ☐ endogen proseslər içərisində əmələ gələn relyef formaları
 - ☐ geniş sahələri tutan tektonik hərəkətlər
 - ☐ müasir giosinklinal qurşaqlarda yerləşən adalar qövsü
 - ☒ qazlarla doymuş mineral kütlənin yer səthinə çıxıb püskürməsi
 - ☐ yer qabığının yuxarı qatlarında vulkan mənşəli relyef formalarının geniş yayılması
-

Sual: Yer səthində hündürlüklərin paylanması – nə deməkdir? (Sürət 19.05.2014 11:19:25) (Çəki: 1)

- ☐ materiklərin orta yüksəkliyi
 - ☐ okeanların orta dərinliyi
 - ☐ dərinlik parçalanması
 - ☐ tektonik hərəkətlərin intensivliyi
 - ☒ relyefin mühüm morfometrik göstəricisi
-

Sual: Daimi donuşluq qatının meydana gəlməsi nədən asılıdır? (Sürət 19.05.2014 11:20:06) (Çəki: 1)

- ☐ yüksək dağlıq zonalarının qar xəttindən
 - ☐ üfüqi və yüksəklik zonallıq qanunundan
 - ☒ ərazinin coğrafi enliyindən və relyefdən
 - ☐ qütblərdən
 - ☐ daimi donuşluğun aşağı sərhədlərinin qar xəttinə uyğun gəlib-gəlməsindən
-

Sual: Daimi donuşluq yer kürəsinin quru sahəsinin neçə faizini təşkil edir? (Sürət 19.05.2014 11:20:30) (Çəki: 1)

- ☐ 36%-ni
 - ☐ 14 %
 - ☒ 26%
 - ☐ 7%
 - ☐ 18%
-

Sual: Daş üzlükləri düzənliklərdən başqa daha hansı sahələrdə müşahidə olunur? (Sürət 19.05.2014 11:20:46) (Çəki: 1)

- ☒ az meyilli yamaclarda
 - ☐ daş parçalarının və qırıntılarının çox olduğu yerlərdə
 - ☐ daş zolaqları hər iki tərəfdə olan torpaq talalarında
 - ☐ torpağın üst qatında
 - ☐ yastı təpə və dairəvi təpə formalı törəmələrdə
-

Sual: Hansı relyef formalarını düzgün morfostrukturaya aid etmək olar? (Sürət 19.05.2014 11:21:01) (Çəki: 1)

- ☐ struktura uyğun morfostruktur
 - ☐ qırıxıqlıq fəaliyyətdə olan maqmatik prosesləri
 - ☒ monoklinal dağları, tirələri, sinklinal dərələri
 - ☐ relyef ilə geoloji struktur arasında əks münasibət olan sahələr
 - ☐ uzunma istiqaməti üzrə bir hissəsi relyefdə əksini tapmayan morfostruktur
-

Sual: Hansı sahələr çevrilmiş morfostruktur adlanır? (Sürət 19.05.2014 11:21:14) (Çəki: 1)

- ☒ relyef ilə geoloji struktur arasında əks münasibət olan sahələr
 - ☐ sinklinal struktur ətrafından ucalan dağlar
 - ☐ ekzogen amillərin fəaliyyəti ilə yaranan sahələr
 - ☐ relyef ilə struktur arasındakı əks sahələr
 - ☐ antiklinal strukturun oxu üzrə əmələ gələn sahələr
-

Sual: Hidrolakkolitlər nədir? (Sürət 19.05.2014 11:21:34) (Çəki: 1)

- ☐ yamaclardakı eluvium və delivium qatları
 - ☐ yastı torf təpələri
 - ☒ mərkəzində buz yerləşmiş təpələr
 - ☐ yeraltı suların üzə çıxdığı yerlər
 - ☐ qrun sularının daimi donuşluqda donmuş qatları
-

Sual: İ.P. Qerasimov-morfostrukturanın tərifini necə vermişdir? (Sürət 19.05.2014 11:21:47) (Çəki: 1)

- ☐ ekzogen qüvvələrə aid olan eroziya proseslərinin bütün növləridir
 - ☐ ekzogen qüvvələrin yer səthinə təsiri nəticəsində tektonik relyefdir
 - ☐ endogen qüvvələrin əmələ gətirdiyi ilkin relyefdir
 - ☐ tektonik hərəkətlər istiqamətini dəyişdikdə dağların çökməsi, çökəklərin əmələ gəlməsidir.
 - ☒ endogen proseslərin fəaliyyəti ilə bağlı, yer səthindəki geoloji strukturlardır
-

Sual: Kast mağara buzları əsas hansı sahələrdə yayılmışlar? (Sürət 19.05.2014 11:22:06) (Çəki: 1)

- ☐ rütubətli bataqlıqlarda
 - ☒ daimi donuşluqdan kənarda olan sahələrdə
 - ☐ çay dərələrində
 - ☐ yüksək subasarlarda
 - ☐ konusvari təpəciklərdə
-

Sual: Seqrasiya buzları harada əmələ gəlir? (Sürət 19.05.2014 11:22:38) (Çəki: 1)

- ☐ yeraltı suların donmasından əmələ gələn buzlarda
 - ☐ donmuş dağ suxurlarının boşluğunda
 - ☒ mövsümi donan və açılan dağ suxurlarının daxilində
 - ☐ eyni çatda əmələ gəlmiş buz damarlarda
 - ☐ şaxtadan torpaq səthində əmələ gəlmiş çatlarda
-

Sual: Relyefin ən mühüm morfometrik göstəricisi nədir? (Sürət 19.05.2014 11:22:55) (Çəki: 1)

- ☐ materiklərin orta yüksəkliyi

- ☐ okeanların orta dərinliyi
 - ☐ dərinlik parçalanması
 - ☒ yer səthində hündürlüklərin paylanması
 - ☐ tektonik hərəkətlərin intensivliyi
-

Sual: Torf təpəcikləri hansı ərazilərdə yerləşir? (Sürət 19.05.2014 11:23:08) (Çəki: 1)

- ☐ daimi donuşluq sahələrdə
 - ☐ çox şaxtılı və az qar yağan sahələrdə
 - ☐ çay və qrunut sularının əmələ gətirdiyi sahələrdə
 - ☐ çay dərələrində
 - ☒ bataqlıqda, çay göllərinin yaxınlığında
-

Sual: Böyük qırılmalar zonasında nə yerləşir? (Sürət 19.05.2014 11:28:17) (Çəki: 1)

- ☐ qırıxıq dağlar, tirələr
 - ☐ stolvari platolar
 - ☒ vulkanlar cərgəsi, isti bulaqlar
 - ☐ daxili gümbəzvari yaxud uzunsov yaylalar
 - ☐ maqmatik suxurlar
-

Sual: Daha böyük və tərkibcə mürəkkəb qırıxıq strukturlar nə adlanır? (Sürət 19.05.2014 11:28:47) (Çəki: 1)

- ☐ antiklinallar
 - ☐ sinklinallar
 - ☐ monoklinal tirələr
 - ☐ monoantiklinal qırıxıqlar
 - ☒ antiklinorium və sinklinorium
-

Sual: Yastı yaylalar hansı şəraitdə yaranır? (Sürət 19.05.2014 11:29:15) (Çəki: 1)

- ☐ ekzogen proseslərin qarşılıqlı təsiri olduqda
 - ☐ yumşaq suxur layları bir neçə dəfə növbələşdikdə
 - ☐ mənfəi relyef formaları sahələri genişləndikdə
 - ☐ yer səthində üfüqi strukturların stolvari sahələr əmələ gəlməsi ilə
 - ☒ stolvari strukturlar erozion parçalanmaya məruz qaldıqda
-

Sual: Üfüqi strukturlar nə əmələ gətirir? (Sürət 19.05.2014 11:29:41) (Çəki: 1)

- ☐ pilləli yamaclar
 - ☒ hamar düzənliklər, yaylalar, stolvari sahələri
 - ☐ tektonik və ekzogen prosesləri
 - ☐ müsbət relyef formalarını
 - ☐ dağ suxurlarının müxtəlif deformasiyalarını
-

